

**Prezident İlham
Əliyev Mixail
Qusmana
“Şərəf” ordenini
təqdim edib**



Bax 2

**Heydər Əliyev
Fondunun vitse-
presidenti Leyla
Əliyeva 3 nömrəli
Səhər Klinik
Xəstəxanasının
doğum səbəsində olub**



Bax 4

**Azərbaycanın
Mübarizi hər
birimizin
qəlbindədir**



Bax 12

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



İmzalı
**“SƏS” qəzeti mənim
ürün ən əziz qəzətdir**

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 024 (5989) 7 fevral 2020-ci il. Qiyməti 40 qəpik

“Əlinçə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

“Bakının seçimi bizim üçün çox əhəmiyyətli və dəyərlidir”

Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib



Bax 3

**Yanvarın 1-dən pensiyalar
16,6 faiz artırıldı**



Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 2020-ci il fevralın 6-da imzalandığı Sərəncam pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Sərəncamın icrası olaraq, 2020-ci il yanvarın 1-nə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal emekhaqqının illik artım tempine uyğun...

**David Şahnazaryan:
“Ermənistən tamamilə izolə olunub, Bakı nəticədən razıdır”**



Bax 6

“Raziların təhlil və rilməsi ilk gündən müzakirə olunur...

**Rasim Quliyev: “Parlament
seçkiləri müasir
standartlara cavab verən
şəkildə təşkil olunub”**



Bax 5

**Qazılık zirvəsini
siyasiləşdirmək nə
qədər doğrudur?**

Qazılık zirvəsini Allah hər kəsə bəxş etmir. Çünkü bu zirvə, elə bir yüksəlişdir ki, onun yaşadılması və təbliği heç nə ilə əvəzlənə bilməz. Bu, en böyük addır və onu Uca Rəbbimiz layiq olanlara verir. Bu gün ölkəmizdə kifayət qədər...

Bax 14

**Şeydayev
“Neftçi”yə gəlir?**



Bax 16

Bax 5

**Prezident İlham Əliyevin
Si Cinpinə başsağlığı
məktubu Çin KIV-lərinin
dikkatindədir**

Azərbaycan Prezidenti İlham Əliyevin yeni növ koronavirus nəticəsində vəfat edənlərlə əlaqədar Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı başsağlığı məktubu Çinin kütüvi...



Bax 5

**Bakıda Türk
Şurası XİN
rəhbərlərinin
iclası başa çatıb**

**“Yalanlar
üzərində qurulan
qərəzlə
hesabatlar
hazırlamaq Avropa
Surasına yaxşı heç
na vəd etmir”**



Bax 6

**Bəhruz Quliyev:
“AS PA
riyakarlıq
siyasetindən al
cəkməlidir”**



Bax 6

Rusiya metbuati millimizin futbolçusu Rəmil Şeydayevlə bağlı yeni iddia irəli sürüb. Belə ki, sport24.ru saytı onun karyerasını Azerbaycanda davam etdirə bile cəyini yazıb. 23 yaşlı hücumçu...

“Raziların təhlil və rilməsi ilk gündən müzakirə olunur...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyasının TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana "Şərəf" ordenini təqdim edib. AZƏRTAC xəbər verir ki, Mixail Qusmanı salamlayan Prezident İlham Əliyev onu yubiley münasibətə təbrik edib:

- Hörmetli Mixail Solomonoviç, ilk növbədə, siz keçmiş yubiley münasibətə təbrik etmək, size ən xoş arzularımı çatdırmaq, cansaqlığı, rıfah, işinizdə yeni uğurlar arzulamaq istərdim. Təəssüf ki, siz yubileyinizi qeyd edəndə mən Bakıda deyildim, Davosda idim. Amma siz telefon vasitəsilə təbrik etmek və öz hissələrimi bildirmək, eləcə də sizin Bakıda olduğunuz vaxt təltif edildiyiniz yüksək mükafatı size şəxsən təqdim etməyim üçün görüş haqqında razılaşmaq imkanım olub. Mən biliyim ki, siz ad günlərinizi, xüsusilə yubileyinizi həmişə vətəniniz Azərbaycanda qeyd edirsiz. Bu, artıq xoş ənənədir. Bu, bir daha sizin öz Vətəninizə, doğma torpağınız, doğma şəhərinizə bağlılığını göstərir. Biz sizin öz Vətəninizi necə sevdiyinizi və onu bütün dünyada necə təhlükə etdiyinizi bilirik. Sizin məşhur "Formula vlasti" verilişiniz artıq dəfələrlə bütün qitələri dolasıb və düşünürəm ki, sizin görüşmədiyiniz prezidentlərin sayı göründüyüiniz prezidentlərin sayından daha azdır. Əlbəttə ki, adətən, prezidentlər qonaqlarla görüşəndə onlara həmin adam haqqında məlumat verilir. "Yazılır: doğulduğu şəhər Bakı, Azərbaycan".

Bundan başqa, mən biliyim ki, siz həm Rusiya, həm də beynəlxalq media məkanında bizim ölkəmiz haqqında təəssüratınızı bölüşürsünüz, Azərbaycan reallıqlarını, Azərbaycanda problemlərin necə həll olunduğunu danışırınız. Sizin fəaliyyətiniz artıq çoxdan Rusiya Federasiyasının çərçivəsindən kənara çıxaraq beynəlxalq xarakter daşıyır. Mən biliyim ki, siz həm də dünya mediasının əməkdaşlıq prosesinin çox fəal iştirakçısınız. O cümlədən xatırlayıram ki, sizin təşəbbüsünüzlə Bakıda rus mətbuatının konqresi və digər beynəlxalq tədbirlər keçirilib. Buna görə də məhz öz fəaliyyətinizle ölkəmiz haqqında dünya ictimaiyyətinə həqiqətlərin çatdırılmasına böyük töhfə verdiyinizə görə sizə minnədarlığı bildirmək istərdim.

Siz, həmçinin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfə verirsiniz. Bu münasibətlər bu gün uğurla inkişaf edir, artıq en yüksək səviyyəyə çatıb və yanvarda Bakıda keçirilən yubiley tədbirləri bunu bir daha nümayiş etdirdi. Bakıya Rusiya ictimaiyyətinin böyük nümayəndə heyeti, siyasi, informasiya, mədəni məkanın aparıcı təmsilçiləri gelmişdilər. Mən deyilənə görə, bütün qonaqlar buradan çox yaxşı təəssüratla gediblər. Buna görə də sizə Rusiya-Azərbaycan əlaqəlerinin möhkəmləndirilməsi işinə töhfələr verdiniz üçün təşəkkürüm bildirmek istərdim. Əlbəttə, belə günde həm də sələflərinizi xatırlamaq istərdim. Azərbaycanda sizin ailənizi, valideynlərinizi həmişə sevib və çox yüksək qiymətləndiriblər, onlara böyük hörətmətlə yanaşıblar. Bu yaxınlarda

Prezident İlham Əliyev Mixail Qusmana "Şərəf" ordenini təqdim edib



siz mənə atanız və ananız haqqında kitab bağışlamışdır. Mən onu böyük maraqla oxudum. Bu, həqiqətən də nadir kitabdır. Belə ki, olduqca ürəkdən, səmimi və doğru yazılib. Bu kitabda həm sizin ailənizin, uşaqlığınızın, həm də Azərbaycanın o dövrdəki tarixi eks olunub. Buna görə də kitab təkcə siz tanışınanlar üçün deyil, həm də bizim şəhərimizin tarixi ilə maraqlanan hər kəs üçün çox maraqlıdır. Əlbəttə, belə ziyalı və möhtərəm ailədə sizin və böyük qardaşınız Yuli Solomonoviç kimi, - onun neçə yaşı olsa da, o, hamıمية üçün elə Yulidir, - uşaqların doğulması təsadüfi deyil. O da elə sizin kimi, kiminlə ünsiyyət saxlayırsa, öz enerjisini onlara ötürür. Siz və Yuli Solomonoviç işinizdə, ictimai fəaliyyətinizdə böyük uğurlar qazanmışsınız. Bununla da siz təkcə hamının tanıldığı insanlar deyil, həm də hörəmtli insanlarınız. Düşünürəm ki, yəqin sizə rəğbet bələmeyən insan tapılmaz. Siz, Mixail Solomonoviç, bütün bunnalara öz əməyinizlə, öz fəaliyyətinizlə, davranışlarınızla və əlbəttə, öz xasiyyətinizlə nail olmusunuz. Bu gün sizinle belə yarıyəsmi şəraitdə görüşmək mənim üçün çox xoşdur. Bizim görüşlərimiz həmişə elə bilmediyən kənardə baş tutur. Amma bu gün - belə bir gündə, əlbəttə, mən siz təbrik etmək və həmçinin Azərbaycan dövlətinin sizin fəaliyyətinizi çox qiymətləndirdiyi ni qeyd etmək istərdim. Bu, mənim siz təltif etdiyim üçüncü mükafatdır. İndi qədər "Şöhrət", sonra "Dostluq" ordenləri olub. İndi isə daha yüksək - "Şərəf" ordeninə layiq görülmüşünüz. İcazə verin, bu yüksək mükafatı təqdim edim.

Prezident İlham Əliyev "Şərəf" ordenini Mixail Qusmana təqdim etdi.

lərin dialoqu" adlandırdıq. Əlbəttə, onlar təsadüfen üst-üstə düşmədi. Burada həqiqətən de Rusiyadan görkəmlı insanlar oldular. Onların çoxu buraya ilk dəfə gəlmişdi. Onların bizim şəhərə necə heyranlıqla, necə geniş açılmış maraq dolu gözlərlə, necə səmimiyyətlə baxdıqlarını görmək mənim üçün böyük xoşbəxtlik idi. Lap elə dünən mən onlardan beziləri ilə görüşdüm. Əlbəttə, Siz də bilirsiz ki, bizim zəngin mətbəximiz, görkəmlə memarlığımız, gözəl mədəniyyətimiz var. Onlar isə daha çox onu deyirdilər ki, Azərbaycanda ən əsas insanlardır. İlham Heydər oğlu, Siz böyük xalqın, dünyaya açıq olan xalqın, xeyrəxah bir xalqın, qonaqpərvər bir xalqın, igid və öz liderine inanan bir xalqın Prezidentisiniz. Mənə elə gəlir ki, xalqınızın belə olması Sizin xoşbəxtliyinizdir. Mən bu sözləri tam səmimiyyətlə söyləyirəm.

İlham Heydər oğlu, Sizin izniyle və Sizin vasitənizle Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanıma da səmimi minnədarlığı bildirmək isteyirəm. Çünkü biliyim ki, Siz həqiqətən yanvarın 23-də Mehriban xanımla birlikdə mənə zəng etməkə məni yüksək şərəfə layıq gördünüz. Siz bilirsiz, yəqin ki, bu, yaşılma



15 ili xatırlayıram. Bəli, Heydər Əliyev - Allah ona rəhmət eləsin, ölkəni dağılmaqdan, viran olmaqdan xilas etdi. Lakin tale ona bu işi davam etdirməsinə imkan vermedi. Bu bayraqı Siz qaldırdınız. Siz xilas olmuş ölkəyə elə imkanlar, elə inkişaf səviyyəsi verdiniz ki, bu gün Azərbaycanda yaşayan və ya yaşamayan, lakin bununla belə Azərbaycanı mənim kimi sevən hər bir insan öz ölkəsi ilə fərqli edir, səmimi fərqli edir, başını uca tutaraq fərqli edir.

Siz bu yaxınlarda burada keçilmiş tədbirləri xatırladınız. Biz onları "Bakı-Moskva: mədəniyyət-

bağlılıdır, mən, sadəcə, kövrəldim. Çünkü Siz məşgül idiniz, Sizin işiniz çox idi, Siz mənə təbrik teleqramı göndərdiniz. Sanki formal təbrikler olmuşdu. Lakin Siz Mehriban xanımla birlikdə mənə zəng etməyi lazımlı bildiniz. Bilirsizmi, bunlar elə şeylərdi ki, onları heç vaxt unutmursan. Çox sağlam olun.

Mən, sadəcə, Sizi əmin etmək istəyirəm ki, "Şərəf" ordəni qalan bütün ömrüm ərzində mənim ən mühüm, çox lazımlı və daimi motivim olacaq. Sağ olun.

Prezident İlham Əliyev: Çox sağlam olun.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini Vəleri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZERTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu görüşlər həm bizim regionda, həm də dünyada riskləri azaltmağa çox ciddi kömək edir:

-Hörmətli Valeri Vasilyeviç, xoş gəlmisiniz. Sizi yenidən görməyimə şadam. Şadam ki, sizin NATO-dakı həmkarlarınızla müüm görüsələrin keçirilməsi ilə əlaqədar Azərbaycana gelisiniz münətəzəm xarakter daşıyır. Həmçinin Bakının Rusiya və NATO-nun ali hərbi komandanlığının ənənəvi görüş yerine çevrildiyine görə bir daha Rusiya tərəfənə minnetdarlığı bildirmek istədim. Bu proses artıq üç ildir ki, davam edir və əlbəttə, Bakının seçimi bizim üçün çox əhəmiyyətli və dəyərlidir. Biz bunu bize etimad və hörmət əlaməti kimi qəbul edirik və əlbəttə, həmçinin hesab edirik ki, bu görüşlər həm bizim regionda, həm də dünyada riskləri azaltmağa çox ciddi kömək edir. Buna görə regionda və dünyada gələcək vəziyyət sizin həmkarınızla bugünkü görünüşündə asılı olacaq.

Əlbəttə ki, hər belə tədbir bir daha görüşmək və hərbi-texniki sahədə əməkdaşlığın gündəliyinə nəzər salmaq üçün yaxşı imkanıdır. Yəni, bizim sizinlə ötən dəfə, ötən il də qeyd etdiyimiz kimi, yaxşı nəticelerimiz, münasibətlərin tarixi, həm də gələcək üçün planlarımız var. Əlbəttə, biz bu istiqamətdə, həmçinin hərbi sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik. Ölkələrimiz arasında ikitərəflı münasibətlərə gəldikdə,



qarşılıqlı fəaliyyəti möhkəmləndirmək işində çox uğurlu keçən ilə yekun vurmaq olar. Həm mənim Vladimir Vladimiroviç Putinlə və digər rəhbərlərlə müntəzəm görüşlərim, həm də qarşılıqlı səfərlər ölkələrimizin daha da yaxınlaşmasına təkan verib. Biz indi iqtisadi gündəlik üzrə fəal iş aparırıq. Müxtəlif sahələrdə qarşılıqlı fəaliyyəti nəzərdə tutan beş, indi isə daha artıq - yeddi yol xəritəsi realaşdırılır və her bir istiqamət üzrə də yaxşı nəticələr var. Ticari-iqtisadi sahədə də yaxşı nəticələr olub. Ötən il emtəə dövriyyəsi 20 faizdən çox artıb. Nəqliyyat, turizm sahələrində də. Ötən il rekord sayıda - 900 mindən çox rusiyalı turist Azərbaycanı ziyarət edib. Ötən ay - yanvarda isə yene de artıb olub. Buna görə də düşünnürəm ki, bu il biz asanlıqla milion həddinə çatacağıq. Bu, əlbəttə ki, məhz ölkələrimiz arasında münasibətlərin göstəricisidir. Çünkü rusiyallar özlərini rahat və verdisi etdikləri şəraitdə hiss edirlər. Beləliklə, ötən ilin yekunları uğurlu olub. Bu il də sizinlə müüm görüşdən başlayır. Düşünürəm ki, bu illi də yaxşı nəticələrlə başa vuracağıq. Sizə həmkarınızla yaxşı görüş arzulayıram.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov:

-Hörmətli İlham Heydər oğlu, sağ olun. İcazə verin, NATO-nun hərbi rəhbərliyi ilə görüş üçün növbəti dəfə meydan yaradığınıza görə Sizə təşəkkürüm bildirim. Əs-lində, yaranan beynəlxalq vəziyyət və sabitliyin olmadığı və gözlənilmediyi, xüsusən Rusyanın sərhədləri yaxınlığında da, Yaxın Şərqdə de beynəlxalq terrorizmle gərginleşən mübarizə şəraitində olan bütün bu çətinliklər həm hərbi rəhbərliyin görüşünün, həm də bir sıra məsələlərin müzakirəsinin zə-

ruriyini şərtləndirir. Eyni zamanda, bunun fonunda Rusiya və Azərbaycan münasibətləri sevindiricidir. Belə ki, bizim ortaq tariximiz və Sizin söylədiyiniz iqtisadi inkişafla bağlı həmin layihələrin fonunda məhrəban qonşuluq münasibətlərimiz, hərbi qurumlarımız arasında qarşılıqlı fəaliyyət, xüsusən hərbi-texniki əməkdaşlıq və silahlı qüvvələrimiz arasında digər tədbirlər genişlənir. Çox yaxşıdır ki, bir növ biz hamımız, ordularımız bir ordunun - sovet ordusunun yetirməsidir. Hərbi sahədə münasibətlərimizin yaxınlaşması üçün geləcəkdə də hər şeyi edəcəyik.

Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı uğurla reallaşdırılır

Prezident İlham Əliyev "Stadler Rail AG" şirkətinin Direktorlar Şurasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da "Stadler Rail AG" şirkətinin Direktorlar Şurasının sədrini Peter Spuleri qəbul edib.

AZERTAC xəbər verir ki, görüşdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə "Stadler Rail AG" şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, bu şirkətin istehsal etdiyi çox müasir, rahat və süretli qatarların Azərbaycanda istifadəyə verilməsinin ölkəmizin dəmir yolu sistemində böyük dəyişikliklərə səbəb olduğu vurğulandı.

Söhbət zamanı Azərbaycanda dəmir yolu ilə ölkə daxilində səfər edən sərnişinlərin sayının artmasına, yaxın gələcəkdə dəmir yolu və sitəsilə, xüsusilə bu yaxılarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə qonşu ölkələrə, həmçinin Avropa ölkələrinə səfərlərin həyata keçiriləcəyinə eminlik



ifadə edilərək, Azərbaycanın "Stadler Rail AG" şirkətindən bundan sonra daha çox qatarın alınmasında maraqlı olduğu bildirildi.

Görüşdə, həmçinin Azərbaycanın Davos Dünya İqtisadi Forumu ilə fəal əməkdaşlığına toxunuldu, Prezident İlham Əliyevlə Davos Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İngiləbi üzrə regional mərkəzinin Azərbaycanda yaradılması haqqında niyyət protokolunun imzalanmasının önemi qeyd edildi. Məhz Azərbaycanın regional mərkəz seçilmesi Forum tərəfindən ölkəmizdə həyata keçirilən inkişaf proseslərinə verilən qiymət kimi dəyərləndirildi. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı nəticəsində Davos Dünya İqtisadi Forumunun dəmir yollarının keyfiyyəti ilə bağlı reytingində dəmir yolu xidmətlərinin səmərəliliyinə görə ölkəmizi dünyada 11-ci yerə layiq görüdüyü vurğulandı.

“NATO və Rusiya hərbi komandanları arasında görüşlərin Bakıda keçirilməsi artıq bir ənənədir”

Prezident İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZERTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev qeyd edib ki, NATO və Rusiya hərbi komandanları arasında görüşlərin Bakıda keçirilməsi artıq bir ənənədir:

- Sizi görməyimə çox şadam. Bir daha xoş gəlmisiniz. Mən bizim ötən il sonuncu görüşümüzü xatırlayıram. Bütün əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı imkanımız oldu. Mən, həmcinin bildirmek istədim və çox şadam ki, NATO və Rusiya hərbi komandanları arasında görüşlərin Bakıda keçirilməsi artıq bir ənənədir. Biz görüş yeri kimi Azərbaycanı seçdiklərinə görə NATO və Rusiyaya çox minnətdarlıq. Düşünürəm ki, bu, çox doğru seçimidir. Eyni zamanda, bunu bize olan etimadın, hörmətin əlaməti hesab edirik. Çünkü istenilən başqa bir ölkə seçilə bilərdi. Lakin Bakının seçiləməsi o deməkdir ki, bizim həqiqətən də çox güclü tərəfdaşlığımız var. Mən əminəm ki, sizin bu gün həmkarınızla keçirəcəyiniz görüş çox səmərəli olacaq, dünyada və regionumuzda sülh və sabitliyə xidmet edəcək. Əslində, bizim de məhz buna ehtiyacımız var. Çünkü ölkəmiz üçün əsas narahatlıq doğuran regional səhərlərdir. Bizdə potensial risklərin daxili mənbələri mövcud deyil. Ona görə də baş verə biləcək potensial risklər səhərlərimizdən kənarda yaranır. Əlbəttə, bu mütemadi görüşlər, əminəm ki, çox mühüm məsələlərin müzakirəsi dünyada və regionda sabitliyə yardımçı olacaq.

İkitərəfli əlaqələrimizə gəldikdə,

demək istərdim ki, biz əməkdaşlığın səviyyəsindən çox məmənunuz. Mən dəfələrlə NATO-nun qərargahında olmuşam, müxtəlif baş katiblərlə görüşmüşəm. Mənim baş katib Stoltenberq-le sonuncu görüşüm çox səmərəli, uğurlu oldu. Mənim, həmcinin Şimali Atlantika Şurasında çıxış etmək imkanım oldu. Sonra söz verilən sefirlərin, çıxış edənlərin hamısı Azərbaycan haqqında, siyasetimiz, müstəqil siyasetimiz, həyata keçirdiyimiz islahatlar və tərəfdaşlığımız haqqında çox müsbət danışdırılar. Çünkü bildiyiniz kimi, Azərbaycan əvvəldən Əfqanistanda sülhəratma əməliyyatlarında iştirak edib. Artıq demək olar ki, 20 ildir bizim orada herbicərimiz var və biz hərbçilərin sayını artırmışıq. Bütün mühüm nəqliyyat və logistika dəstəyi, həmcinin nəqliyyat şəbəkəmizdən, xüsusilə yaxın zamanlarda açılmış və yüklerin daşınması üçün mühüm vasitə olan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə imkanını təmin edirik.

Mən, həmcinin sizi məlumatlandırmaq istədim ki, biz artıq Əfqanistandan mülki yüklerin tranzit daşınmasına başlamışıq. Bununla da bu ölkənin Avropa bazarlarına yol tapmasına kömək edirik. Biz artıq dəmir yolumuzu Əfqanistandan keçən Lapis Lazuli dəmir yolu ilə birləşdirmişik. Bizi, həmcinin Əfqanistana texniki və maliyyə dəstəyi göstəririk. Bütün mühüm nailiyyətlərimizdən biri olan “ASAN” ictimai xidmətlər mərkəzi artıq Əfqanistanda fəaliyyət göstərməye başlayıb. Bu, çox səmərəli, müasir sistemdir, demək olar ki, 300 ictimai xidmət bir yerdə cəmləşib. Əfqanistan Prezidenti burada olanda bu sistemle tanış oldu və bizdən onu orada yaratmağa kömək göstərməyimi zi xahiş etdi və biz bunu etdik.

Biz mülki dəstəyimizi, NATO ilə tərəfdaşlığımızı davam etdirəcəyik. Mənim köməkçim Hikmət bu yaxınlarda

NATO-nun qərargahında olub. O, məne məlumat verdi ki, səfər çox uğurlu keçib. Onun görüşdüyü sefirlərin hamısı ölkəmiz barəsində çox xoş sözler deyiblər və Azərbaycanı etibarlı tərəfdaş hesab edirlər, həmcinin bizim Əfqanistandakı sülhəratma əməliyyatlarına töhfəmiz və gələcək tərəfdaşlıq barəsində danişıblar.

Beləliklə, sizi bu barədə məlumatlaşdırmaq və bir daha “Xoş gəlmisiniz!” demək istərdim. Bugünkü görüşünüzün uğurlu keçməsini arzu edirəm.

NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters:

-Çox sağ olun, cənab Prezident. Mən təhlükəsizlik və sülh məsələlərində aparıcı mövqeda olmaq istəyinizi görə Sizi və ölkənizi təqdir edirəm. Əfqanistanda “Qətiyyətli dəstək” missiyasına verdiyiniz töhfənin davam etdirilmesi, əsgərlərinizin orada müşahidə etdiyiniz xidməti tərifimizdən yüksək qiymətləndirilir. Bir az bundan evvel Sizin baş qərargah rəisi ilə görüşmek imkanım oldu və bu yaxınlarda Əfqanistandakı sehra komandiri ilə Həmid Kərzai beynəlxalq hava limanında əsgərlərin xidmətini müzakirə etdim. Onlar cəsərətə xidməti davam etdirirler və qeyd etməliyəm ki, NATO-nun Əfqanistana cəlb edilməsi ilə bağlı məsələhətəşmələr zamanı həmişə bütün əsgərlərinizin mühafizəsi məsəlesi nəzərə alınacaqdır. Biz xalqınızı və ordunuzu bütün etdiklərinizə görə təqdir edirik. Bu, Əfqanistana sərhədlərinin xaricindən terror dəstəlerinin ölkəyə daxil olmasının qarşısını almaqda bizim səylərimizə çox böyük təsir göstərir. Hesab edirəm ki, missiya yaxşı fəaliyyət göstərməyə davam edir və Sizin əsgərləriniz bu missianın böyük bir tərkib hissəsidir.

Prezident İlham Əliyev: Çox sağ ol.

Rəsmi xronika

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Şəki rayonunda əkin sahərinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartesian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb. Trend-in məlumatına görə, sərəncamlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2020-ci ilin 1 yanvar tarixine 2019-cu il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sisteminde fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməni həyata keçirmək tapşırılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 3 nömrəli Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunda yerləşən 3 nömrəli Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində olub. Altmış carpayılıq doğum şöbəsi Heydər Əliyev Fondu tərəfindən yeni küvez aparatları ilə təchiz edilib. AZERTAC xəbər verir ki, Leyla Əliyevaya tənəffüs problemləri və digər problemlərlə doğulduğular üçün bu xüsusi aparatlara yerləşdirilən körpələrin müalicəsi haqqında məlumat verilib.




Prezident İlham Əliyevin Si Cinpinə başsağlığı məktubu Çin KİV-lərinin diqqətindədir

Azərbaycan Prezidenti İlham Əliyevin yeni növ koronavirus nəticəsində vəfat edənlərlə əlaqədar Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanlaşdırığı başsağlığı məktubu Çinin kütüvəsi informasiya vasitələrinin diqqətindədir.

AZERTAC xəber verir ki, milli xəber agentliyi olan Sinxua, rəsmi "Jenmin Jibao" qəzeti, Çin Mərkəzi Televiziyası, nüfuzlu "China Daily" qəzeti və digər xəber saytları Çinin ağır günlərində ona dəstək olan ölkələr arasında Azərbaycanın da olduğunu yazırlar.

Qeyd olunub ki, Azərbaycan Prezidenti başsağlığı məktubunda Çin hökumətinin



President of Azerbaijan offers condolences to Chinese counterpart

AZERTAC | Updated: 2020-02-03 11:24



f Azerbaijan Ilham Aliyev has sent a letter of condolences to China.

epidemiyanın yayılmasının insan tələfatının qarşısının alınması istiqamətində atdığı addımları, Çin xalqının nü-

mayış etdiirdiyi ezmə yüksək qiymətləndirib. Çin KİV-ləri dövlətimizin başçısının Azərbaycan xalqının bu müvəqqəti çətin günlərdə də Çin xalqı ile həmərə olması, hər cür yardım göstərməyə hazır olması fikrini xüsusi vurğulayıblar.

Rasim Quliyev: "Parlement seçkiləri müasir standartlara cavab verən şəkildə təşkil olunub"

Dünən Resurs Analitik İformasiya Mərkəzi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı aparılan araşdırmalarının nəticələrini açıqlayıb. SIA xəber verir ki, tədbirdə çıxış edən qurumun rəhbəri, siyasi ekspert Rasim Quliyev bildirib ki, məqsədi ölkədə, dünyada və regionda baş verən hadisələrin tədqiqatını aparmaq, bu hadisələri analiz etmək olan mərkəz ötən ilin avqustunda qeydiyyatdan keçib.

Siyasi ekspert deyib: "Mərkezin tədqiqat mövzularından biri olan parlament seçkiləri ilə bağlı araşdırmalarımız var və bu zaman maraqlı faktlar ortaya çıxmış. Keçən dövr ərzində apardığımız tədqiqatlarda bir çox nəticə əldə olunub. Bu ilk parlament seçkilərində 5 milyon 238 min seçici qeydiyyata alınıb. Çox sayıda namizədlərin qeyde alınması isə seçkiyə maraqlın böyük olduğunu təsdiqidir. Əvvəlki seçkilərdə sistem başqa idi. Bu sistemde keçirilən seçkide namizəd seçicilərlə birbaşa ünsiyyətdə olmalıdır. Bu müddət ərzində keçirilən seçkilərdə artıq seçici mədəniyyəti formalaşıb. Məsələn, 2005-ci il parlament seçkilərində seçici feallığı 42 faiz, 2010-cu ilde 46 faiz olduğu halda, 2015-ci ilde bu rəqəm 55 faiz olub. Keçən il belədiyyət seçkilərində isə seçici feallığı 32,2 faiz təşkil edib. Bu isə onu göstərir ki, belədiyyət institutu ölkədə yeni olduğundan, seçicilərə bu təsisatla bağlı maarifləndirmə zəifdir. Ölkədə Milli Məclise seçkilərde seçici feallığı sonuncu dəfə 55 faiz olduğu halda, prezident seçkilərində bu göstərici 85 faiz olub".

Qurumun rəhbəri bildirib ki, Mərkəzin parlament seçkiləri ilə əlaqədar bir



çox dairələrdə apardığı araşdırma bədəfəki seçkilərin standartlara cavab verdiyini göstərir. O bildirib: "Seçki daim yenilənən texnologiyadır. Ən inkişaf etmiş, inkişaf etməmiş və inkişafda olan ölkələrdə de seçki daim inkişaf edən mexanizmdir. Azərbaycanda ucqar kəndlər istismar olmaqla, bütün məntəqələr veb-kameralarla təchiz olunub və digər hazırlanmış işləri görülmüş. Seçicilərin barmaqlarına gec pozulan maye vurulması, veb-kamera quraşdırılması seçkinin şəffaf keçirilməsinə şərait yaratır. Hazırda vətəndaşların özündə seçki qanunu pozmaq qorxusu yaranıb. Artıq insanlar vəzifə borclarını dərk edir, məsuliyyətli olmağa çalışır. Hazırda parlament seçkilərinə namizədliyin irəli sürülməsi, qeyde alınması, seçicilərlə görüşün təmin olunması prosesin şəffaf keçirilməsinə hər cür şəraitin yaradılması xəber verir. Aparğıımız araşdırma nəticəsində bu günə qədər

prosesdə ciddi qanun pozuntusu qeyde alınmayıb. Bəzi namizədlər arasında hüquqlarını bilməməzləkden kiçik qanun pozuntuları olub. Bu da bütün dünyada müşahidə olunur. Amma bunun özü de arzuolunmazdır".

Azərbaycanda seçkiyə hazırlığın bütün hallarda tam qanuni şəkildə həyata keçirildiyini bildirən R.Quliyev deyib: "Araşdırmalarımız zamanı maraqlı nüanslar elədə olunub. Parlament seçkilərində 19 siyasi partiya, 1 ittifaq və 2 blok tərəfindən 2431 nəfər dairə seçki komissiyalarına müraciət edib. Onlardan 1637 nəfərin namizədliyi qeydə alınıb. Sonradan 312 nəfər namizədliyini geri götürüb. Seçkilerde iştirak edən namizədlərin yaş bölgüsüne baxanda da, bu seçkiyə maraqlın artığını demək olar. Mesələn, budəfəki seçkide 18-28 yaş arasında 82 namizəd, 29-39 yaş arasında 407 namizəd, 40-45 yaşarası 542, 56-66 yaş arasında 251, 67 yaşdan yuxarı isə 43 nəfər namizəd iştirak edir. 1998-ci ilde anadan olan 8 nəfər deputatlıq namizədin olması gənclərin seçkiyə inamının artmasının göstəricisidir. Həmçinin seçkidi 1938-ci il təvelüdü 2 nəfər də namizədliyini irəli sürüb. Cəmiyyətdə seçkiyə inam var, maraqlı yüksəkdir. Bu il namizədlərin 22, 58 faizi qadındır. 299 qadın seçkilərə namizəd kimi qatılıb və bu, rekorddur. Qadınlar da özüne inanır, seçkidi qalib gələcəyinə emindirlər".

Ölkədəki sabit inkişaf prosesinin insanların həyat səviyyəsinə həm mənəvi, həm də psixoloji cəhətdən müsbət təsir etdiyini deyən R.Quliyev bildirib: "Parlament seçkiləri belediyyət seçkilərindən dərhal sonra keçirildiyindən bütün dairələr seçkiyə hazırlıdır. Seçki hazırlığı müasir standartlara uyğundur. Seçkide iştirak edən namizədlər etiraf edirlər ki, hazırlıqlar yüksək səviyyədə aparılıb və heç bir namizədə maneə yaradılmayıb".



Bakıda Türk Şurası XİN rəhbərlərinin icası başa çatıb

Fevralın 6-da Bakıda keçirilən Türk Şurası Xarici işlər Nazirləri Şurasının növbədənənar icası başa çatıb. AZERTAC xəber verir ki, iclasda Fəxri Prezidentin statusunun müəyyənləşdirilməsi, teşkilatın üzv olmayan ölkələr, habelə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da müzakirə edilib. XİN başçıları üzv ölkələr arasında iqtisadi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, təşkilat daxilində birləşmənin vacibliyini vurğulayıblar. Təşkilatın perspektivlərini müəyyən edən "Türk Şurası 2025" adlı yeni strategiya da müzakirə edilən məsələlər arasında yer alıb.

Xatırlaqla ki, Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) türkəlli ölkələr arasında hərtərəflə əməkdaşlığı yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkəlli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiye təşkilatın təsisçi üzvləridir. Macaristan müşahidəçi üzv statusa malikdir. 2019-cu ilin sentyabr ayında Özbəkistan Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olmaq barədə qərar qəbul edib.

Yanvarın 1-dən pensiyalar 16,6 faiz artırıldı

Prezident İlham Əliyevin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" 2020-ci il fevralın 6-da imzaladığı Sərəncam pensiyaçılara rı n



sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Sərəncamın icrası olaraq, 2020-ci il yanvarın 1-nə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının siğorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır.

Bu artım Prezident İlham Əliyevin tapşırığı ilə ötən il sosial ödənişlərin artırılması sahəsində inqilabi addımların atılması təmin edən, 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan uğurlu sosial islahatların 2020-ci ilde də davam etdiyini göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZERTAC-a verilən məlumatə görə, Sərəncamla pensiyaların orta aylıq əməkhaqqının 2019-cu il üzrə artım göstəricisine uyğun şəkildə indeksləşdirilərək 16,6 faiz artırılması siğorta prinsipi ilə pensiya alan bütün pensiyaçılari (pensiyaçılarning 93 faizi və ya 1 milyon 120 minə yaxını) əhatə edəcək. Artımın həyata keçirilməsi məqsədile illik təxminən 560 milyon, aylıq 47 milyon manat əlavə vəsaitin xərclənməsi nəzərdə tutulur. Həmin vəsait Əmək və Əhalinin Sosial Müdafiə Fondunda maliyyələşdirilecek. Artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlir.

Artım 2020-ci il yanvarın 1-dən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Misal üçün, şəxsin pensiyası 400 manatırsa, bu məbləğ yanvarın 1-dən 16,6 faiz, yəni 66,4 manat artırılmaqla 466,4 manata çatdırılacaq, yanvar ayının 66,4 manat artımı da fevral ayında veriləcək, yəni şəxs fevralda yanvar ayının artımı ilə birgə (466,4+66,4) 532,8 manat pensiya alacaq. Bununla bərabər, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sisteminde fərdi hesabların siğorta hissəsində qeyde alınmış pensiya kapitalı məbləğləri de yanvarın 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılır.

“Yalanlar üzərində qurulan qərəzli hesabatlar hazırlamaq Avropa Şurasına yaxşı heç nə vəd etmir”

Azərbaycanın uzun illərdir ki, beynəlxalq təşkilatlara qurdugu qarşılıqlı faydalı münasibətlər uğurla inkişaf edir. Ölkəmiz milli məraqları əsas tutmaqla daim üzərinə düşən öhdəliklərə əməl etməyə, qarşılıqlı əməkdaşlığı yeni impuls verməyə səy göstərir. Lakin bəzən eyni münasibəti qarşı tərəfdən görə bilmirik. Son vaxtlar Avropa Şurasının bəzi ölkələrə, o cümlədən Azərbaycana qarşı açıq-aydın hiss olunan qərəzli münasibəti belə deməyə əsas verir. Təbii ki, qurumun ölkəmizə qarşı sərgilədiyi bu cür mənfi münasibət ilk deyil. Avropa Şurası zaman-zaman ölkəmizə qarşı ayrı-seçkilik, ədalətsizlik edib.



Bu beynəlxalq təşkilat “maraqlı” dairələrin sıfırıları əsasında Azərbaycanı da hədəf seçərek vaxtaşırı qərezli, ədalətsiz qərarlar qəbul edib, guya demokratiya, insan hüquq ve azadlıqlarının pozulması kimi absurd iddialar irəli sürərkən ölkəmizə təzyiq göstərməyə və neyisə qəbul etdirməyə cəhd edib. Ancaq hər dəfə Azərbaycanın müstəqil, balanslaşdırılmış siyasetinə əsaslanan sərt mövqə ilə rastlaşıb. Təəssüf ki, Avropa Şurası hələ də başa düşmək istəmir ki, Azərbaycan ilə “əmri”, “diktə” dilində danışmaq mümkün deyil.

Bu fikirləri AZERTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “iki sahil” qəzetiñin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Beynəlxalq hüququn pozulduğu, iki standartların hökm sürdürüyü bugünkü beynəlxalq münasibətlər sistemində

Avropa Şurası və bu kimi digər təşkilatların əsl mahiyyətinin artıq hamiya məlum olduğunu vurgulayan Vüqar Rəhimzadə bildirib: “Uzun illərdir ki, ölkəmizdə əsaslı islahatlar aparılır, müsbət dəyişikliklər baş verir. Bu uğurları görməmək, həqiqətlər yox, yalanlar üzərində qurulan qərəzli hesabatlar hazırlamaq Avropa Şurasına yaxşı heç nə vəd etmir. Artıq insanların Avropa Şurası kimi öz fəaliyyətində iki standartları əsas götürən beynəlxalq təşkilatlara inamı, etibarı qalmayıb. Azərbaycan cəmiyyəti haqlı olaraq sual edir ki, nə üçün Avropa Şurası işgalçı Ermənistana təzyiqlər göstərmir, hüququ pozulmuş, torpağı zəbt edilmiş azərbaycanlı qaçqın və mecburi köçkünlərin hüquqlarının bərpası ilə bağlı hansısa ədalətlili qətnamə qəbul etmir, əvəzində isə yalnız ölkəmizə qara yaxmaq, milli maraqlara söykənən müstərib.

Bəhruz Quliyev: “AŞ PA riyakarlıq siyasetindən əl çəkməlidir”



AŞ PA-nın istər Azərbaycana, istərsə də Türkiyəyə qarşı qərəzli, hətta ondan da artıq münasibət sərgiləməsi artıq bu qurumun reallıq deyil, məqsədönlü iftiraçılıq üzərində fəaliyyət göstərməsini sübut edir. Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetiñin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Türkiyənin xariçi işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə AŞ PA ilə bağlı irəli sürdürüyü fikirlərini şərh edərkən deyib.

“Əbəs deyil ki, belə yanlış baxış adıçəkilən Avropa qurumunun nüfuzunu heç endirib və əslində, onu da qeyd etmək isterdim ki, eger AŞ PA Azərbaycana, yaxud Türkiyəyə qarşı etinəz yanaşırısa, bu zaman həmin qurumun hər hansı qərəzli münasibəti hər iki dövlət üçün sıfırı bəraberdir. Nə Azərbaycan dövləti, nə də qardaş Türkiyə bəki riyakar mövqə qarşısında əyilməyib, əyilməyəcək də. Bu baxımdan, AŞPA-da degradasiya prosesinin getdiyi artıq sübut olunub, bu qurumun beynəlxalq aləmdə nə nüfuzu, nə də siyasi-ictimai dəyeri qalmayıb”, - deyə B.Quliyev bildirib.

Siyasi ekspert vurğulayıb ki, müxtəlif adda “hesabatların” hazırlanmasında, “siyasi mehbəs” və s. kimi böhtançı qətnamelerin hazırlanmasında ölkəmizi hədəf seçən AŞPA işgalçı Ermənistanda hebsxanalarda siyasi məhbəslerin həyatlarını itirdiyi, qonşu Gürcüstanda etirazçıqlara qarşı sərt güc tətbiq edildiyi halda, hənsi demokratidan dəm vurur: “Yaxud, AŞPA nəyə görə Avropa ölkələrində, xüsusilə Fransada, Belçikada baş verən iqtisadlışılarda hebs edilənləri siyasi məhbəs elan eləmir? Hənsi səbəbdən Ukraynanın sabiq Prezidenti Petro Poroşenko qarşı dövlətə xəyanət maddesi ilə iş açılır, AŞ PA buna susur. Niye hədəf Azərbaycan və Türkiyədir? Çünkü burada ölkələrimizin iqtisadi

qıl siyaset yürüdən Azərbaycan dövlətini gözdən salmaq kimi bir uğursuz missiyani yerinə yetirir”.

Baş redaktor vurğulayıb ki, bu gün bəzi ölkələrdə, xüsusilə işgalçı Ermənistanda demokratiyanın pozulması istiqamətində ciddi proseslər baş verir, insanlara təzyiqlər göstərilir, terroru dəstəkləyen siyaset yürüdülür. Lakin Avropa Şurası susmağı üstün tutur. “Zaman-zaman Avropanın bir sıra ölkələrində insanlara qarşı şiddet, zorakılıq tətbiq edilir. Söz azadlığı, demokratik prinsiplər kobud şəkildə pozulur, dini, irqi ayrı-seçkiliklər gündəlik həyat normasına çevirilir. Nə üçün Avropa Şurası bu cür hallara münasibət bildirir? Cəvab hər kəse məlumdur. Ona görə də Azərbaycan bu cür iki standartla rastlaşdırıcı üçün heç vaxt Avropa Şurasının qərəzli iddialarını qəbul etmir. Müstəqil siyaset yürüdən ölkəmiz indiyədək bu kimi təşkilatların diktə prinsiplərinə əsaslanan “təvsiyələrinə” əməl etməyib, bundan sonra da etməyəcək”, - deyə V.Rəhimzadə bildirib.



David Şahnazaryan:
“Ermənistən tamamilə izolə olunub, Bakı natiqədən razıdır”

“Ə” razıların təhvil veriləməsi ilk gündən müzakirə olunur. Əks halda, bu məsələ müzakirə edilməsəydi Azərbaycan danışçılar məsəsənə oturmazdı”. SIA “Novosti-Armeniya” istinadən xəber verir ki, bu təhlükəfikirleri Ermənistən Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan “Qarabağ dəyişikliklər ərefəsində. Xarici və daxili təhlükəsizlik” mövzusunda keçirilən tədbirdə deyib.

O, əlavə edib ki, Bakı Cenevrəde və Bratislavada baş tutmuş danışçıların nəticəsində razıdır. Şahnazaryanın sözlərinə görə, Ermənistən tamamilə izolə olunub: “ATƏT-in izolə olunub, Bakı natiqədən razıdır”. Minsk qrupu və Bakı bir tərəfdə, Yerevan isə başqa tərəfdədir, təqsirkar revan isə dövlət olaraq biz olacaq, Nikol Paşinyan deyil, hənsi ki, bütün bunlar əsas bəiskarı özüdür”. “Diplomatik işlədilən söz sənəd qədər ağırlıq daşıyır”, deyən Şahnazaryan bildirib: “Həzirkı məqamda həmin söz sərçə deyil ki, uşun və onu tutma bilməyəsən”.

yəti, yeni texnologiyalardan istifadənin və media qurumları arasında təcrübə məbadiləsinin üstünlük

ləri barədə fikir məbadiləsi aparılıb.

Görüşdə “İslamabad Post”, “National Herald Tribune”, “Daily Azkaar”, “Pakistan Observer”, “Morning Mail” qəzetlərinin, “24 News”, “HUM News” telekanallarının, “BOL News Network”, “Express” media qurumlarının, “Pakistan in the World”, “Centreline” jurnallarının, həmçinin İordaniyanın Petra xəber agentliyinin nümayəndələri iştirak ediblər.



Pakistanlı jurnalistlər:
AZERTAC-in xəbərlərindən daim geniş istifadə edirik

Pakistanın Azərbaycana səfər edən bir sıra media qurumunun nümayəndələri AZERTAC-da olublar. Agentliyin idarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə Azərbaycan və Pakistan arasında six dostluq və tərəfdaşlıq münasibətlərində danışılıb, iki ölkə xalqlarının da ha da yaxınlaşmasına mətbuatın rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən inkişaf etdirilir və daha da zənginləşdirilir.

Qonaqlara məlumat verilib ki, AZERTAC Pakistanın APP, PPİ, DND kimi informasiya agentlikləri ilə mütəmadi informasiya məbadiləsi aparır, beynəlxalq media qurumlarında bir-birlərini dəstekləyir. “Asiya və Sakit Okean Ölkələri Xəber Agentlikləri Təşkilatında (OANA) vitse-prezident olan AZERTAC-in teşəbbüsü ilə PPİ agentliyi qurumun texniki komitəsinə üzv qəbul edilib. Bizim ümumilikdə Pakistan mediası ilə six əlaqələrimiz var. Gələcəkde Pakistanada müxbir məntəqəsi açmağı planlaşdırıraq. Düşünürəm ki, bu, informasiya sahəsində əlaqələrimizdən daha da möhkəmlənməsinə məsbət təsir edər”, - deyə Aslan Aslanov bildirib.

İki dövlət arasında six dostluq əlaqələri mətbuat qurumlarının da eməkdaşlığı genişləndirməsinə təkan verir. Bu barədə danışan “Pakistan in the World” jurnalının baş redaktoru Tazin Axtar AZERTAC-in fəaliyyəti ilə ya-xından tanış olduqlarını qeyd edib. “Biz, pakistanlı jurnalistlər, AZERTAC-in xəbərlərindən daim geniş istifadə edirik. Çünkü indiki güclü informasiya axınının olduğu hazırkı dövrdə agentlik daha etibarlı və səhih məlumatlar yayır”, - deyə o bildirib.

Pakistanlı jurnalistlərə 100 yaşı qeyd etməyə hazırlaşan AZERTAC-in keçdiyi yol, 2016-2019-cu illərdə Dünya Xəber Agentlikləri Konqresinə və OANA-yə sədrlik etməsi barədə məlumat verilib, sosial media və ənənəvi mətbuatın qarşılıqlı əlaqəsi, feyk xəberlərlə mübarizənin əhəmiyyəti barədə fikir məbadiləsi aparılıb.



Şamil Ayrım: “Azərbaycanda hər seçki beynəlxalq standartlara uyğun keçirilir”

Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərərəsü üçün Azərbaycana səfərə gəldik. Biz 2000-ci ildən bu günə qədər Azərbaycanda əsasən deyə bilərik ki, Azərbaycanda hər seçki beynəlxalq standartlara uyğun şəkildə keçirilir. Bunu seck-i-2020.az saytına açıqlamasında Türkiye Böyük Millət Məclisinin Dostluq qrupunun rəhbəri son vaxtlar Azərbaycanda genç kadrların yüksək vəzifelərə təyin olunmasına əhəmiyyətli addım kimi qiymətləndirək bildirib ki, bu, gençləri parlament seçkilərində namizədləklərin irəli sürmələrinə tələb edir. Vətəndaşların seçkiyə olan marağını yüksək dəyərləndirən dostluq qrupunun rəhbəri deyib: “İndiye qəməşahidəçilərlə birlikdə izləmişəm. Bu da ənənəvi amillərdən biridir. Sabahdan seçki məntəqələri ilə tanış olacaq-müşahidələrimiz yekunlarına dair fikirlərimizi bildirəcəyik. Bu seçkilərdən sonra daha səmərəli fəaliyyət göstərəcək parlamentin formalaşacağına düşünürük. Azərbaycan dövləti və xalq üçün xeyirli olmasına arzulayırıram”.

“DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ!”

Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərlə əlaqədar təbliğat - təşviqat kampaniyasını uğurla davam etdirir



Seçicilər YAP-in namizədi Oqtay Əsədova səs verəcəklərini bildiriblər



Deputatlığa namizəd Oqtay Sabir oğlu Əsədovun vəkili ölkə Prezidenti İlham Əliyevin Abşeron rayonuna olan diqqət və qayğıından, rayonun mövcud problemlərindən danışıb, o cümlədən, seçicilərin problemləri ile maraqlanıblar. Görüşdə çıxış edən seçicilər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ile Masazır kəndinə içməli su xəttinin çəkilməsi, kəndin yol infrastrukturunun yenilənməsi, müharibə əllərinə və şəhid ailələrininə göstərilən qayğıdan söz açıblar. Onlar 9 fevralda fəal olacaqlarını və ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədi Oqtay Əsədova səs verəcəklərini bildiriblər.

R.RƏSULOV

9 fevralda Azərbaycan Respublikasının Milli Məclisine keçirilecek parlament seçkilərində Yeni Azərbaycan Partiyasının 45 sayılı Abşeron Seçki Dairesindən deputatlığa namizədi Oqtay Əsədovun vəkillərinin seçicilərlə görüşləri davam edir. Növbəti görüş Abşeron rayonu, Masazır kəndində keçirilib.

Cəlilabadlılar Malik Həsənovla birdilər



Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar YAP-in 67 sayılı Cəlilabad rayon Seçki Dairəsindən namizədi Malik Həsənovun təşviqat kampaniyası çərçivəsində seçicilərə növbəti görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Cəlilabad rayon təşkilatının sədri Mürsüleyman Mirxaslı sayılı günlər qalan parlament seçkiləri ilə bağlı məlumat verib. Seçiciləri fevralın 9-da seçki məntəqələrinə gedib “Daha güclü Azərbaycan naminə” ölkəmizin gələcək inkişafını hədəfleyən YAP-in namizədlərinə səs verməyə çağırıb: “Bu gün ölkəmizdə abadlıq-quruculuq işləri davam etdirilir. YAP hər zaman dövlətçilik maraqlarının müdafiəsində ön sıralarda yer alıb. Mən eminəm ki, hər zaman Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadıqliq nümayiş etdirən Cəlilabad seçiciləri bu seçkilərdə de YAP tərəfindən irəli sürülen namizədləri dəstəkləyəcək”.

Görüşdə çıxış edənlər seçki günü YAP-in namizədi Malik Həsənovla bir olacaqlarını və ona yekdilliklə səs verəcəklərini bildiriblər.

RƏFIQƏ HÜSEYNNOVA

“DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNE!”

Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərlə əlaqədar təbliğat - təşviqat kampaniyasını uğurla davam etdirir



Rauf Əliyev YAP Pirallahi Qadınlar Şurasının üzvləri ilə görüş keçirib



Viçəfli çağırış Azərbaycan Respublikasının Milli Məclisi-nə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 13 sayılı Xəzər - Pirallahi Seçki Dairəsində namizədi iəli sürülmüş Əliyev Rauf Asif oğlunun Pirallahi qəsəbəsində Yeni Azərbaycan Partiyası Pirallahi rayon teşkilatının qadınlar şurasının üzvləri ilə görüşü keçirilib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahi rayon teşkilatının sədri Hikmət Şikarov partiyanın müstəqil respublikamızın inkişafında, əhalinin rıfah halının yaxşılaşdırılmasında, ölkəmizin dünya birliliyində rolunun genişlənməsində və digər məsələlərin həllində müstəsna xidmətlərini konkret faktlara əsaslandırıb.

“Azərbaycan bir dövlət kimi parçalanmad tehlükəsi ilə qarşılaşanda xalqımızın yekdiç çağırışı ilə hakimiyətə gələn partiyamızın Sədri, Ümummilli Lider Heydər Əliyevin müdürü siyaseti və qətiyyətli rəhbərliyi sayesinde ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoydu”, deyən Hikmət Şikarov daha sonra bildirib ki, bu uğurlu işlərin Respublika Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycanın nəinki regionda, o cümlədən dünya birliliyində də rolunu durmadan genişləndirir.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahi rayon teşkilatının qadınlar şurasının sədri Kəmalə Mustafayeva, qadınlar şurasının üzvləri Sevda Alxasova, Türkən Məmmədova ölkəmizin və regionun en güclü siyasi partiyası olan YAP-in yaradığı gündən istirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və partiyanın Prezident İlham Əliyevin Sədrliliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içinde yaşaması üçün mühüm töhfələr verdiyini vurğulayıblar.

13 sayılı Xəzər - Pirallahi Seçki Dairəsində namizədi iəli sürülmüş Rauf Əliyev çıxışında ölkəmizin müstəqilliyin ilk illərindəki və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasetinin ifadəsi kimi bugünkü inkişaf göstəricilərini əks etdirir



faktlarda YAP-in iqtidarda olduğu dövrün müqayiseli təhlilini aparıb. Xüsusən, Bakının ən genç rayonu olan Pirallahi rayonunun sosial-iqtisadi inkişafının əsas göstəricilərini görüş istirakçılarının diqqətinə çatdırıb. Həmçinin, tədbir istirakçıları sadəliyi və səmimiliyi ilə Pirallahi sakinlərinin rəğbətini qazanan Rauf Əliyevin ölkənin içtimal-siyasi həyatındaki fəaliyyətini yüksək qiymətləndirdiklərini vurgulayaraq, dəfələrlə III, IV, V çağırış Milli Məclisin iclaslarında Pirallahi sakinlərinin problemlərinin həlli istiqamətində əlindən geləni etməyə çalışdığını şahidi olduqlarını diqqətə çatdırıb, birmənalı olaraq “Daha güclü Azərbaycan namine” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının yeniden iəli sürdüyü namizədə - Rauf Asif oğlu Əliyevə səs verəcəklərini bəyan ediblər.

Rauf Əliyev ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirərək, Pirallahi rayonunda aparılan abadlıq-quruculuq işlərində qadınların xüsusi rolü olduğunu vurğulayıb.

Tədbir istirakçılarından Qaraçobanova Xatirə, Əliyeva Arzu, Puruşova Natalya, Abbasova Xuraman, Məmmədhanova Meryəm Cəfərova Nailə və digərləri çıxış edərək mövcud problemlərin həlli ilə bağlı Rauf Əliyevdən köməklik göstəriləsini xahiş ediblər. Deputatlığa namizəd Rauf Əliyev dövlətimizin qarşıya qoymuş vəzifələri xalqın, cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirməyə çalışacağıını bildirib.

Rövşən RƏSULOV

YAP-in namizədi Mahir Abbaszadə Ağcabədi rayonunda məskunlaşmış laçınlılarla görüşüb



1 21 sayılı Laçın Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Mahir Abbaszadə təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Ağcabədi rayonunda müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə keçirib.

300-ə yaxın seçicinin qatıldığı görüşdə çıxış edən deputatlığa namizəd Mahir Abbaszadə YAP Sədri, Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən islahatlardan danışıb: “Məcburi köçkünlərin problemlərinin həlli dövlətin sosial siyasetinin prioritet istiqamətlərindən biridir. Bununla yanaşı, dövlət məcburi köçkünlərin ən böyük arzusu - doğma torpaqlarına qayitmaq istəyinin reallaşdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlar aparır. Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan beynəlxalq hüququn ona verdiyi bütün imkanlardan yararlanaraq torpaqlarını geri qaytaracaq”.

M. Abbaszadə özünün 5-ci çağırış Milli Məclisde gördüyü işlər barədə seçicilərə he-

sabat verib və bundan sonrakı dönen üçün platformasının əsas tezislərini açıqlayıb.

Görüşdə Laçın sakinləri çıxış edərək, namizədin öten illərdəki deputatlıq fəaliyyətini dəyərləndiriblər. Qeyd olunub ki, Mahir Abbaszadə bir millet vəkilli kimi həmişə seçicilər üçün əlçatan olub, onların müraciətlərinin və problemlərinin həllinə həssaslıqla yanaşıb, qaldırılan məsələlərin

müsəbet həlli üçün çalışıb. Eyni zamanda, Mahir Abbaszadənin şəhid ailələri, Qarabağ mühərbişə ilələri və veteranlarına xüsusi diqqət ayırmaları yüksək qiymətləndirilib. Onur deputat olduğu döndəmə həmçinin təhsil problemlərinə ayrıca önem verdiyi vurgulanıb. Namizədin feal seçiqabığı təşviqat kampaniyasını mətbuatdan və sosial şəbəkələrdən diqqətə izlədiklərini deyən tədbir istirakçıları qeyd ediblər ki, ister Bakı şəhəri, isterse də regionlarda keçirilən görüşlərde Laçın əhalisinin fəal iştirakı Mahir Abbaszadənin seçicilərinin etimadını doğrultduğunu göstərir.

Sonda Mahir Abbaszadə seçicilərinə təşəkkür edib və xalqa xidmət etməyin çox şərflili və məsuliyyətli bir iş olduğunu bildirib. Qeyd edib ki, növbəti dəfə parlamente seçilərsə, Laçın sakinlərinin problemlərinin həlli, seçicilərinin müraciətlərinin aidiyyəti qurumlara çatdırılması və müxtəlif səviyyələrdə qaldırılması üçün əlindən gələni əsirgəməyəcək, hər bir seçicisinin səsi olacaq.

RƏFIQƏ KAMALQIZI

“DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ!”

Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərlə əlaqədar təbliğat - təşviqat kampaniyasını uğurla davam etdirir



Kəlbəcərlilərin seçimi Aqil Məmmədovdur



Fevralın 9-da keçiriləcək parlament seçkilərinə 123 sayılı Kəlbəcər Seçki Dairesindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aqil Sadiq oğlu Məmmədovun təbliğat kampaniyası çərçivəsində Gəncə şəhəri Aznixi adlanan qəsəbə, Yeni qəsəbə Mədəniyyət evində Qarabağ müharibəsi vəteranları və Gəncə şəhəri avtozavod qəsəbəsində seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə çıxış edən namizədin səlahiyyətli nümayəndəsi, rayon təşkilatının Aparat rəhbəri Qənaət Əsgərov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasetin bölgələrin inkişafına təkan verdiyini bildirib. Q.Əsgərov Aqil Məmmədovun bütün fəaliyyəti boyu daim əhali ilə temasda olduğunu, onların problemlərini öz problemi kimi, həlli-nə çalışdığını bildirib və seçiciləri Aqil Məmmədova - "Daha güclü Azərbaycan naminə!" YAP-in namizədini səs verməyə çağırıb.

Görüşlərdə seçicilərdən Zahid Muxdar, Elçin Salahov, Həsən Məmmədov, Ramiz Alıahverdiyev, Eldar Həsənov, Qurban Bəylərov və başqaları çıxış edərək 9 fevralda keçiriləcək parlament seçkilərində YAP-nın namizədi Aqil Məmmədova səs verəcəklərini bildiriblər.

RƏFIQƏ HÜSEYNÖVA

Məşhur Məmmədov seçicilərlə zirvə görüşündə



YAP-nın parlament seçkilərinə irəli sürdüyü namizədi Aqil Sadiq oğlu Məmmədov görüşlərdə çıxış edərək bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyaset daha güclü Azərbaycanın təşəkkül tapmasına xidmet göstərir: "Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası seçkiləre "Daha güclü Azərbaycan naminə!" şəhəri ile qatılıb. Bu gün xalqımız Yeni Azərbaycan Partiyasına inanır, bu partyanın irəli sürdüyü namizədlərə etimad göstərir. Məhz bu günü kimi keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbələr əldə edib. Əminəm ki, seçicilərimiz daha güclü Azərbaycan naminə YAP-in namizədini səs verəcəklər."

Aqil Məmmədov, həmcinin Milli Məclisə deputat seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində də danışaraq vurğulayıb ki, yalnız ve yalnız dövlətimizin, xalqımızın, seçicilərin mənafeyi naminə fealiyyət göstərəcək, partiyamızın siyasi baxışlarına uyğun olaraq addımlar atacaq, xalqımızın daha da yaxşı yaşamasına xidmet edən qanunların qəbulunda fəallıq nümayiş etdirəcək.

A.Məmmədov seçiciləri fevralın 9-da fəal olmağa, YAP-nın namizədlərinə səs verməyə çağırıb.

Yeni Azərbaycan Partiyasının 70 sayılı Masallı rayon Seçki Dairesindən deputatlığa namizədi Məşhur Məmmədovun Masallı Olimpiya İdman Kompleksində seçicilərlə təbliğat-təşviqat kampaniyası çərçivəsində zirvə görüşü keçirib.

Görüşdə deputatlığa namizəd Məşhur Məmmədov haqqında seçicilərə geniş məlumat verilib, ölkəmizdə keçirilən bütün seçkilərdə masallıların yüksək əhval-ruhiyyə ilə təbliğat kampaniyasında iştirak etdiyi bildirilib.

Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək parlament seçkilərinə YAP-nın namizədi Məşhur Məmmədovun seçicilərlə keçirilən təbliğat-təşviqat tədbirləri və namizədlərin seçkiqabğı görüşləri, seçicilərin mütəşəkkilliyi və fəallığı ilə keçirildiyini bildirib. Həmcinin, Yeni Azərbaycan Partiyasının 70 sayılı Masallı rayon Seçki Dairesindən namizədi, Məşhur Məmmədov haqqında seçicilərə etrafı məlumat verərək, seçiciləri 9 fevralda keçirilən seçkilərdə ona səs verməyə çağırıb.

Deputatlığa namizəd Məşhur Məmmədov zirvə görüşündə çıxış edərək əvvəlcə YAP-in seçki programı haqqında, həmcinin ölkəmizdə həyata keçirilən sosial-iqtisadi, hüquqi və struktur İslahatları barədə seçicilərə məlumat verib. Deputatlığa namizəd daha sonra seçicilərini fevralın 9-da keçiriləcək parlament seçkilərində öz seçki hüquqlarından istifadə etməyə və fəal olmağa çağırıb. Məşhur Məmmədov, həmcinin seçiciləri "Daha güclü Azərbaycan naminə!" şəhəri ilə təbliğat-təşviqat kampaniyası aparan YAP-in namizədlərinə səs verəcəklərinə eminliyini bildirib.

Görüşdə seçicilərdən Şakir Abışov, Ələşrəf Niftiyev, Əlniyaz Əlnağıyev, Kamal Təhməzov, Nazile Hüseynova, Şakir Həsənov, Nəriman Əliyev, Elşad Məmmədov və başqaları çıxış edərək artıq seçimlərini etdiklərini bildiriblər. Qeyd ediblər ki, seçimi-miz - 70 sayılı Masallı Seçki Dairesində Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məşhur Məmmədovdur.

RƏFIQƏ KAMALQIZI

“DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ!”

Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərlə əlaqədar təbliğat - təşviqat kampaniyasını uğurla davam etdirir

Ağdaşlı seçicilərin bir seçimi var: Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov



9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərin təbliğat-təşviqat kampaniyası Ağdaş rayonunda uğurla davam edir.

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Cavid Osmanov və təbliğat qrupunun üzvləri rayonun Xınaxlı kəndində yerləşən və xalq arasında “Veyis baba” kimi tanınan “Veysəl Qarani” ziyaretgahında olublar, ziyaretgahda qurban kəsilib, dualar oxunub, kəndin aqsaaqqal ve dindarlarının nümayəndələri ilə görüş keçirilib. Sonra görüşlər rayonun Kürqarıq kəndlərindən olan Kotavan, Ağzıbir və Pirezə seçiciləri ilə davam edib.

Görüşlərde çıxış edən Cavid Osmanov seçicilərin yüksək əhval-ruhiyyə ilə görüşə gəldiklərinə görə, hər bir seçiciyə dərin minnətdarlığını bildirib. Cavid Osmanov kənd sakinlərinin ona verdikləri bu dəstəyin əslində onlar tərəfindən Yeni Azərbaycan Partiyasına verdikləri destək kimi qəbul etdiyini vurğulayıb. O, son 27 ildə Yeni Azərbaycan Partiyasının ölkəmizdə şərəfli bir tarix yazdırğıını ve əlde edilmiş uğurların məhz Yeni Azərbaycan Partiyasının uğurları olduğunu qeyd edib. Ölkəmizdə gedən uğurlu inkişafdan, rayonumuzda da bu inkişafın göz öündə olmasından bəhs edən Cavid Osmanov ölkə başçısı, partyanın Sədri İlham Əliyevin Ağdaş rayonuna xüsusi diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıb. Ötən dövr ərzində Milli Məclisdeki fəaliyyəti haqqında məlumat verən Cavid Osmanov seçicilərini

əmin edib ki, onu yenidən dəstəkləsələr, növbəti dəfə də onların etimadını doğruladıq və hər zaman olduğu kimi yenə də seçicilərinin səsinə səs verəcək, onların yanında olacaqdır.

Görüşlərdə təbliğat qrupunun üzvləri Sevgili İbrahimova və İsmayıllı Xuduyev çıxış edərək 9 fevralda da nəinki Kotavan, Xınaxlı, Ağzıbir, Pirezə və Qarağlan kəndlərinin seçicilərinin, eləcə də bütün ağdaşlıların birlik nümayiş etdirəcəyinə əmin olduqlarını bildirərək bir daha bütün seçiciləri səsvermə günü seçki məntəqələrinə gəlməyə və partiyamızın irəli sürdüyü layiqli namizəd - Cavid Osmanova səs verməyə çağırıblar.

Görüşlərdə çıxış edən seçicilər ilk əvvəl ölkə başçısı İlham Əliyevə Ağdaş rayonuna göstərdiyi xüsusi diqqət və qayğıya görə minnətdar olduqlarını bildiriblər. Cavid Osmanovun indiyə kimi çalışdığı vəzifələrdə rayonun inkişafı üçün gördüyü işlərdə danışan çıxışçılar qeyd ediblər ki, o, yüksək dünya görüşünə, peşəkar idarəetmə qabiliyyətinə malik bir ağdaşlıdır və onlar artıq öz seçimlərini ediblər. Bu seçim, məhz Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovdur! Cənab Prezidenti, Onun Sədri olduğu Yeni Azərbaycan Partiyasını hər zaman dəstəklədiklərini bildirən seçicilər 9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə də yekdiliklə ona səs verəcəklərini bildiriblər.

ZÜMRÜD BAYRAMOVA



Deputatlığa namizəd Məlahət İbrahimqızının seçicilərlə görüşləri davam edir



Yeni Azərbaycan Partiyasının 21 sayılı Nəsimi birinci Seçki Dairəsi üzrə deputatlığa namizədi Məlahət İbrahimqızı parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Nəsimi rayonu, 1-ci Mikrorayon, Asif Məhərrəmov 59 ünvanında yerləşən “Ağdaş” şadlıq evində keçirib.

Görüşü giriş sözü ilə açan deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərə 9 fevral Azərbaycanda keçiriləcək parlament seçkilərinin təbliğat və təşviqat kampaniyasında keçirilən görüşlərdə fəal iştiraklarına görə təşəkkür edib.

Məlahət İbrahimqızı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin aparılan dərinməzmunlu İslahatları haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu İslahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir. M.İbrahimqızı söyleyib ki, respublikanın Birinci vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakıda abadlıq işlərinin görülməsi, abad həyətlərin yaradılması insanlar tərəfindən böyük rəğbetlə qarşılılanır.

M.İbrahimqızı əldə olunan uğurların davamlı olması üçün, daha güclü Azərbaycan namine seçiciləri 9 fevral parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçici və Qarabağ Əlliər Cəmiyyətinin sədri Azər Quliyev, 20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tahir Fətullayev, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Aydın Heydərov və seçici Xədicə Məmmədova Prezident İlham Əliyevin inkişaf siyasetini dəstəklədiklərini, qarşısından gelən seçkilərdə de YAP-in namizədlərinə səs verəcəklərini bildiriblər.

Deputatlığa namizəd hemçinin, YAP-in seçki proqramı haqqında seçicilər ətraflı məlumat verib, “Daha Güclü Azərbaycan Naməne” qarşısında duran vəzifələrdən bəhs edib. Qeyd olunub ki, seçki proqramında ölkəmizin daha da inkişafi, xüsusi əhalinin rifah halının yüksəldilmesi istiqamətində müddəələr əksini tapır. Partiyamız sadəcə vəd vermir,

təqdim etdiyi seçki proqramı layiqincə yerinə yetirir.

Bakı şəhərində abadlıq ve quruculuq işlərinin böyük vüsət aldığını deyən M.İbrahimqızı bu prosesin Nəsimi rayonunda da uğurla davam etdiyini diqqətə cətdirib. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakıda abadlıq işlərinin görülməsi, abad həyətlərin yaradılması insanlar tərəfindən böyük rəğbetlə qarşılılanır.

M.İbrahimqızı əldə olunan uğurların davamlı olması üçün, daha güclü Azərbaycan namine seçiciləri 9 fevral parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçici və Qarabağ Əlliər Cəmiyyətinin sədri Azər Quliyev, 20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tahir Fətullayev, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Aydın Heydərov və seçici Xədicə Məmmədova Prezident İlham Əliyevin inkişaf siyasetini dəstəklədiklərini, qarşısından gelən seçkilərdə de YAP-in namizədlərinə səs verəcəklərini bildiriblər.

Görüş zamanı sakinlərin problemləri, şikayət və təklifləri dinlənilib. Seçicilər bir sıra sosial, kommunal məsələlərin həlli ilə bağlı fikirlərini bildiriblər. Deputatlığa namizəd Məlahət İbrahimqızı qaldırılan məsələlərin təhlil olunaraq, həll edilməsi istiqamətində zəruri addımların atılacağına diqqətə cətdirib.

NƏZAKƏT ƏLƏDDİNQİZİ

10

"DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ!"

Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərlə əlaqədar təbliğat - təşviqat kampaniyasını uğurla davam etdirir

Sevinc Fətəliyeva seçicilərlə silsilə görüşləri davam etdirir



30 sayılı Suraxanı I Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədiyi irəli sürülmüş Fətəliyeva Sevinc Həbib qızının təbliğat-təşviqat kampaniyası çərçivəsində Günaşlı seçiciləri ilə görüşü keçirilib. Namizədlə görüşdə 220 nəfər Günaşlı qəsəbəsi "V" yaşayış sahəsinin sakinləri iştirak edib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatı

tının sədri Vüqar Seyidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf siyaseti, aparılan dərinməzmunlu islahatlar haqqında etraflı məlumat verib. Rayon təşkilat sədri bildirib ki, islahatlar ölkəmizin inkişafına böyük tekan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir. Bu gün aparılan ciddi islahatlar öz nəticəsini verməkdədir, Vətəndaşların hər biri bunu öz həyatlarında hiss edirlər.

V.Seyidov çıxışında onu da qeyd edib ki,

Yeni Azərbaycan Partiyası seçkilərə hər dəfə yeni layihələrlə qatılır. YAP bu seçkilərə də "Daha güclü Azərbaycan namına" şəhəri ilə gedir. YAP hər zaman dövlətçilik maraqlarının müdafiəsində ön sıralarda yer alıb.

mi ötən doqquz illik fəaliyyəti və qarşıda duran vəzifələr haqqında seçiciləri məlumatlaşdırıb. Sevinc Fətəliyeva seçicilərə min-nətdarlıq edərək, bildirib ki, əgər seçilərsə, hər seçicinin problemini öz şəxsi problemi bilərək, hər bir seçiciyə fərdi yanaşacaq, imkan daxilində həmin problemlərin həllinə yardımçı olacaq. Həmçinin, o, 9 fevralda keçiriləcək seçkilərdə seçiciləri fəal olmağa çağırıb.

Görüşdə iştirak edən qəsəbə sakinlərin-



İnanıram ki, dövlətçiliyimizi dəstəkləyən Suraxanı sakinləri bu dəfə də həmrəylik nümayiş edərək, seçkilərdə YAP-in namizədine səs verəcəklər.

Görüşdə çıxış edən deputatlığa namizəd Sevinc Fətəliyeva Milli Məclisin deputati ki-

dən Sevinc Zamanova, Roza Babayeva, Sevda Hacıyeva, Əmirşəhən Abdullayev parlament seçkilərində YAP-in namizədində səs verəcəklərini bildirib və namizədə uğurlar dileyiblər.

ZÜMRÜD BAYRAMOVA

Qusarda YAP-in namizədi ilə görüş keçirilib



51 sayılı Qusar Seçki Dairesi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamov növbəti görüşlərini rayonun aqsaqalları və mədəniyyət işçiləri ilə keçirib.

Görüşləri YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açaraq, qeyd edib ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərtərəfli şəkildə inkişaf edir. Ölkəmizdə dərin və hərtərəfli islahatların həyata keçirildiyini diqqətən qatdırın rayon təşkilat sədri bildirib ki, bu siyasetin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahi, qayğıları və üzləşdiyi problemlərin həlli davamı: "Artıq dövlət hakimiyətinin bütün qollarını əhatə

Görüşdə çıxış edən Azər Badamov Prezident İlham Əliyevin rehbərliyi altında ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar kursunun mahiyyətinə, onun əsas istiqamətlərinə nəzər salıb. Azərbaycanı daha da gücləndirmək namına seçiciləri partyanın namizədlərinə səs verməyə çağırıb.



edən islahatların qanunvericiliyi də əhatə etməsi ölkədə baş verən köklü yeniliklərdən irəli gələn sosial və siyasi sifarişdir".

Deputatlığa namizəd Azər Badamovun fəaliyyətinə nəzər salan D.İbramxəlilov seçiciləri parlament seçkilərində daha güclü Azərbaycan namına fəal olmağa və partyanın namizədi Azər Badamova səs verəcəklərini bildiriblər.

Görüşlərdə iştirak edən seçicilərdən Vahid Mehdiyev, Cəvənşir Nurməmmədov, Fikret Ramazanov, Xatirə Nağıbəyova və Zahir Mustafayev çıxış edərək Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəklədiklərini və 9 fevral parlament seçkilərində deputatlığa namizəd Azər Badamova yekdilliklə səs verəcəklərini bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI

YAP Səbail rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlerinin geniş toplantısı keçirilib

Dünən YAP Səbail rayon təşkilatının qərargahında ərazi ilk partiya təşkilatları sədrlerinin geniş toplantısı keçirilib. Toplantıda 9 fevral tarixində keçiriləcək parlament seçkilərinə Səbail rayonunda aparılan hazırlıq işləri və 29 sayılı Səbail Seçki Dairesində YAP-in deputatlığa namizədi Aytən Hüseynovanın təbliğat-təşviqat kampaniyası haqqında məlumat verilib və qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev çıxış edərək son illər, xüsusilə 2018-ci ildən etibarən ölkəmizin siyasi, iqtisadi, sosial, mədəni həyatında baş verən köklü dəyişikliklər haqqında geniş məlumat verib. Qeyd edib ki, bu gün Azərbaycan cəmiyyəti bütövlükde yeni keyfiyyət mərhələsinə və inkişaf dövrüne qədəm qoyub, ictimai həyatın bütün sahələrində sistemli islahatlar həyata keçirilir. Ş.Hacıyev bildirib ki, VI çağırış Milli Məclis seçkiləri üçün 29 sayılı Səbail Seçki Dairesindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi A.Hüseynovanın Səbail rayonu ərazisində təbliğat-təşviqat kampani-



sək seçici fəallığının qeydə alınacağına dair əminliyini ifadə edərək YAP namizədində uğurlar arzulayıb.

Sonda qarşıda duran vəzifələr müzakirə olunub, ərazi ilk partiya təşkilatları sədrlerinə müvafiq tapşırıqlar verilib və suallar cavablandırılıb.

R.HÜSEYNOVA

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olan günüdür. Yaşasə idi bu gün 32 yaşı olacaqdı. Vətən ucalığı, vətən sevgisi bir oğulun ömrünü yarımçıq qoyma, qəhrəmanlıq zirvəsinə yüksəltdi. Heç vaxt zirvədən enməyəcək bir yüksəklilikdə özünün əbədi məşəlini yandırıdı - şəhidlik zirvəsinə yüksəldi. Deyirlər, vətənpərvərlik ana laylalarından başlayır. Körpə böyüdükcə onun torpağı, ele-obaya bağlılığı yoğrulduğu ana laylalarından kök atmağa başlayır. Sonralar Vətənə, doğma torpağa məhəbbət nəğillərimizdən, dastanlarımızdən, atalar sözlərinən əzx olunmağa başlayır. Vətənlə bağlı düşüncələri, vətənpərvərlik təribəyəsi, vətəni sevmək kimi ali dəyərləri insan özü də hiss etmədən belə onun beynində, qəlbində yaranır. Elə Mübarizin də əgər 22 yaşlı bir gənc olaraq düşmənlə üz-üzə gələrək, qisasi qiyamətə qoymaması onun ruhi, əqli, mənəvi dünyasında hökmranlıq edən Vətən sevgisindən yaranmışdı.



Azərbaycanın Mübarizi hər birimizin qəlbindədir

Qısa bir tərcüməy-hal yazdı - Mübariz İbrahimov. Amma bu zamanda əslrlərə dastan olacaq bir ömür yaradı. Neçə-neçə əslrlərin yazılmamasına səbəb olacaq ömrün hadisələri var bu ömür payında. 1988-ci ilin 7 fevral tarixində Biləsuvar rayonunun Əliabad kəndində anadan olan Mübariz bir kəndin, bir rayonun yox, bütün türk dünyasının övladı oldu. 1994-cü ildə Mübariz M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" sayılı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə

öz silahlarından özüne qarşı istifadə edərək, 5 saat onlarla tekbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarıır. Azərbaycan döyüçüsü səhər saatlarında qeyribərabər döyüşdə qəhrəmancasına şəhid olur. Bu şəhidlik bütün Azərbaycana, dünya ölkələrinə işıq sürəti ilə yayılır. Atası Ağakərim İbrahimov belə deyir: "Hadi-sənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Sorusıldalar ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşib. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdır..."

Rusiya prezidenti Vladimir Putin "Azərbaycanda yeni Rembo peyda olub", deyə bildirmişdi: "Mən çox qəribə və maraqlı məlumat almışam. Bir gecə silahlınib təkbaşına erməni ordusuna qarşı hücumu keçərək 135 nəfər erməni əsgər və zabitini qanına qəltan edib. Əgər rəsmi məlumat olmasayıdı, mən bu xəbərə inanmazdım. Çünkü biz bu cür igidlilikləri kinolarda görmüşük. Rembo kino-da 200 nəfərdən çox adam öldürürendə, deyirsən ki, bu fantastikadır. Həqiqətən də bu fantastikaya oxşayır. Axi, necə ola bilər ki, bir nəfər silahlı 200 nəfər silahlıya atəş açır, 200 nəfərin atdığı atəş isə bu bir nəfərə dəymir, həmin bir nəfər isə sərrast atəşlə hamisini yerə sərir. Bu heç cür ağılabañan deyil. Deməli, Rembo təkə Kinoda deyil, həyatda da var."

Bu efsanələşən bir filmin qəhrəmanı bizim Mübarizdir. Dünyaya, ən əsası da erməniyə Azərbaycan gücünü, Azərbaycan oğlunun belə bir cəsərətini, qəhrəmanlığını göstərdi. Fəxrimiz, Fəxarətimiz MÜBARİZ. Sən ele bir abidə yaratmışın ki, kimse buna toxuna, iz sala bilməz. QƏHRƏMANLIQ hər həsə nəsib olmur, torpaq yolunda Şəhidlik hər kəsa nəsib olmur. Bunu Azərbaycan torpağının yetirdiyi Mübariz İbrahimov göstərdi! Vətən üçün hər kəsin cavabdeh olmasına yaxşı anlayırıdı BİZİM QƏHRƏMAN. Hər vaxt üçrəngli bayrağını uca tutan cəsur oğullar milletimizin

vələrinin çox sayıda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin qurur mənbəyidir.

Azərbaycanda saxta qəhrəmanlar olmur. Bugünkü dünyada

bütün arxiv sənədlərinin aşkar şəkildə olması, həqiqətlərin dünya-ya çatdırılması, ağı qaradan seçməyə imkan yaradıb. Amma belə bir zamanda, Ermənistən faşist Qaregin Njdeyə, rəsmi olaraq, heykəl ucaldıb və onu milli qəhrəman statusuna yüksəldib. Bu, faktdır ki, Ermənistən dünyada nadir ölkələrdəndir ki, belə bir ad-dımı atıb. Tarixi mənbələrdən bəlliidir ki, Nijdenin faşistlərlə əlaqəsi olub və onun sovet ordusuna qarşı döyüşməsi tarixi sənədlərde əksini tapıb. Prezident İlham Əliyev Türkmenistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında da çıxış

edərken, təkzibedilmez faktlara əsaslanaraq, Ermənistanda faşistlərin qəhrəmanlaşdırıldılığını bildirmiş və Yerevan hakimiyətini bu cür yaritmaz siyasetdən əl çəkməyə, MDB məkanında eməkdaşlığı və sülhü tehdid edən faşizm ideologiyasından imtina etməyə çağırmışdı. Cənab Prezident verdiyi müsahibələrinin birində "Biz faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi məsəlesində hər hansı sivası korrektlikdən

de her tərəfi, siyasi konfliktlərdən uzaq olmalyıq" - deyə bildirmişdi: "Kimin necə nitqlər söyleməsin-dən, kimin na etməsindən asılı ol-mayaraq, biz her şeyin öz adını demeliyik...". Azerbaycan Prezidenti MDB məkanında faşistlərin qəhrəmanlaşdırılmasını, Ermənistan-da baş verənləri, Yerevanda faşistlərin əlaltısı Qaregin Ter-Arutyunyanaya altı metr hündürlü-

Yüzünde heykel qoyulmasını yolverilməz olduğunu bildirib: "Njde lə-qəbi ile məşhur olan bu adam SMERŞ tərəfindən həbs edilərək 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Ona bərəət verilməmişdi. İndi bə-le bir adama Ermənistanda altı metr hündürlüyündə heykəl qoyulur, küçələrə, meydanlara onun adını verirlər. Bu, Ermənistən rəhbərliyinin də guya faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin əleyhinə olması barədə bəyanatı ilə bir araya necə siğa bilər?"

Dünya erməniyinin türklərə və azərbaycanlılara qarşı qatı millətçi davranışlarının təməlində Q.Nijdenin düşüncəleri yer alır. Bu faşist ideoloqu bütün həyatı boyu türklərə düşmən mövqedə olmuş-

dur. O, önce savaş meydanında türklərə divan tutmağa çalışmışdı. Qəddarlıqlıda Andranikdən geri qalmayan bu şəxsin tökdüyü qanın, qətlə yetirdiyi günahsız insanların sayı-hesabı yoxdur. DTK-nın ikinci Dünya müharibəsi ilə bağlı arxiv sənədlərindən aydın görmek olur ki, erməni daşnakları həmin dövrlərdə xüsusi qəddarlıqla kütləvi qırğınlar töre diblər. Alman faşistləri ilə birlikdə əsir düşərgələrindəki insanlara işgəncələr verilməsində və sovet ordusuna qarşı döyük əməliyyatlarında iştirak ediblər. Azərbaycanın mərd övladları isə od-alov püşkürən yerdərde alman faşistləri ilə üz-üzə vuruşublar.

Azerbaycanda hazırda yüzler-
le Büyük Vətən müharibəsi vete-
rani yaşayır. Bu il faşizm üzərin-
də qələbənin 75 illiyi qeyd oluna-
caq. Həmin illərdə baş verən ha-
disələrin, müharibənin şahidi və
iştirakçısı olan insanların qələbə
istəyi ilə Berlinin qədər getmələri,
fədakarlıqları və erənlilikləri tor-
paqlarımızın 20 faizinin işğal altı-
nda olduğu bir zamanda bugün-
kü gənclərə örnəkdir. Mübariz də
bele bir neslin davamçısıdır.

Təbii ki, heç kəs anadan qəhrəman doğulmur. Onu yaşadığın zaman, doğulduğu torpaq, vətən-pərvərlik ruhu yetisdirir.

Ermənilər dərs verən Mübariz İbrahimovun cəsədini Ermenistan 141 gün saxlamışdır. Ermənilər İbrahimovun cəsədinin şəkillərini internet saytlarında yayımlamışdır. Azərbaycan Prezi-

denti İlham Əliyevin səyi və göstərişləri əsasında onun nəşri geri alındı. Azərbaycan, Ermənistən və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışqların nəticəsində, İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Aşdam-Barda volunun üzərində

Ağdam-Berdə yoluñun üzerinde, işgal altındakı Baş Qərvənd kəndi yaxınlığında Ermenistan tərəfdən alınmışdır. Proses eñir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikası

Müdafıə Nazırlığı əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəciliyi ilə həyata keçirilmişdir.

2010-cu il noyabrın 7-də Müdafıə Nazirliyinin Telim-Tədris Mərkəzində keçirilən vəda mərasimine Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edərək, nitq söyləmişdir. İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə Sərəncam imzalayıb. Prezidentin başqa bir Sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adı verilib. Biləsuvar rayonunda küçələrdən biri Mübariz İbrahimovun adını daşıvir.

2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikiinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb.

Qardaş Türkiye də tədbir, film və seriallarında Azərbaycan qəhrəmanı Mübariz İbrahimovun adını sonsuz hörmət və məhəbbətlə yada salıb və salır. Onun qəhrəmanlığı TRT 1 kanalında nümayiş olunan "Qızıl Alma" serialında geniş yer alıb. Mübariz İbrahimovun adını daşıyan gəmi 2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə "Beşiktaş" gəmiqayırma zavodundan suya endirilib. Türkiyədə suya endirilmiş bu gəmi hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan müəllimlərin adını daşıyan

vun adını dünya sularında tanıdır. 2014-cü ildə Kanadanın Ottawa şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub. 2016-ci ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib. Mübariz İbrahimova həsr edilən "Müqəddəs zirvə" adlı film çəkilib. Nə qədər onun haqqında yazılısa da, yenə də Mübarizlə bağlı olan fikirlərə, sözə nöqtə qoyulmur. Hər tərəfdən Mübariz işi görünür, Azərbaycanı şölvəndirir.

Mubariz adını doğrultdu. Vətənin mübarizliyini dünyaya bir daha sübut etdi. Bu ad hər azərbaycanlının qəlbindədir! Şəhid MÜBARİZİMİZ YASAYIR!!!

Nəzakət ƏLƏDDİNQIZİ

Azərbaycan Respublikası qanunvericiliyində insan hüquqlarının pozulmasının qarşısının alınmasına yönəlmış ümumi prinsiplər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində beynəlxalq hüquqi aspektlər daha geniş şəkildə öz ifadəsini tapmışdır. Cinayət Məcəlləsinə göstərilir ki, "bu Məcəllə Azerbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamiliqliq qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır".

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenarının 10 mart 2000-ci il tarixli "Ədalət mühəkiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında" qərarında göstərilir ki, "Məhkəmələrin diqqəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi elan etmiş Azərbaycan Respublikasının Konstitusiyası, habelə dövlətimizin qoşulduğu beynəlxalq sazişlərdən irəli gələn müddəaların dönmədən həyata keçirilməsindən ibarət vəzifelərinə cəlb edilməlidir... Məhkəmələr (hakimlər) qərarlar qəbul edərkən dövlətimizin qoşulduğu beynəlxalq sazişlərə birbaşa istinad etməlidirlər". Cinayət qanununun Azərbaycan Respublikasının ərazisindən kənar da töredilən cinayətlərə görə qüvvəsini nəzərdə tutan 12-ci maddəsində bezi beynəlxalq hüquqi məsələlər öz eksini tapmışdır. Belə ki, 12.1-ci maddəyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənardə töredikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həmdə ərazisində töredildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Burada bir neçə məqama diqqət yetirilməsi zəruridir. Əvvələ, göstərilən norma non bis in idem (eyni əmələ görə iki dəfə cəzalandırmaq olmaz) prinsipini nəzərdə tutur. İkinci, vətəndaşlığı olmayan şəxslərin cinayət məsuliyyəti onların Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşamasından asılı vəziyyətə qoyulur. Əgər onlar Azərbaycan Respublikasında daimi yaşayırlarsa onda Azərbaycan Respublikasından kənardə töredikləri cinayətlərə görə Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin şəxslər Azərbaycan Respublikasında daimi yaşamırlarsa onda əcnəbilər üçün müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Üçüncü, Azərbaycan Respublikası vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənardə töredikləri əməllərə görə yalnız həmin əməl həm Azərbaycan Respublikası qanunvericiliyinə, həmdə əməlin ərazisində töredildiyi dövlətin qanunvericiliyinə görə cinayət kimi qiymətləndirildikdə cinayət məsuliyyəti daşıya bilər.

3 dekabr 1973-cü il tarixde BMT Baş Məclisinin 23074 (XXVIII) sayılı qətnaməsi ilə qəbul edilmiş “Hərbi cinayətlərdə, bəşəriyyətə qarşı cinayətlərdə müqəssir olan şəxslərin aşkar çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair beynəlxalq əməkdaşlığın prinsipləri”ndə müəyyən edilmişdir ki, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər nə vaxt və harada törədilməsindən asılı olmayaraq tədqiq edilməli, belə cinayətlər töredikləri barəsində dəllillər olan şəxslər isə axtarılmalı, həbs edilməli, məhkəmə məsuliyyətinə cəlb olunmalı və müqəssir sayıldığda cəzalandırılmalıdır. Hər bir dövlət öz vətəndaşlarının hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə görə mühakime etmək hüququna malikdir. Beynəlxalq humanitar hüquq hərbi cinayətlərlə əlaqədar milli məhkəmələrin yurisdiksiyasının universallığı prinsipini nəzərdə tutur. Yurisdiksionanın universallığı aut judicare, aut dedere (ya cəzalandır ya da ver) prinsipindən irəli gəlir. Həmin prinsip Cenevə Konvensiyalarında da öz ifadəsini tapmışdır. Bu prinsipe müvafiq olaraq dövlət hərbi cinayəti töretməkdə şübhəli olan və ya bu cinayətin törədilməsi barədə emr vermiş şəxsi axtarmalı və vətəndaşlıq mənsubiyətindən asılı olmayaraq məhkəmə məsuliyyətinə almalıdır. Eyni zamanda, dövlət həmin şəxsi məhkəmə məsuliyyətinə cəlb etməsi üçün daha çox esasi olan dövlətə mühakimə edilməsi üçün verə bilər. 12.2-ci maddəyə əsasən ecnəbələr və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına və Azərbaycan Respublikasının maraqlarına (menafelərinə) qarşı cinayət töredikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Azərbaycan Respublikası CM-nin 12.4-cü maddəsində sülhməramlı hərbi birləşmələrin tərkibine daxil olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsub hərbi hissələrin hərbi qulluqçuları Azərbaycan Respublikasının hüdudlarından kənarda töredikləri cinayətə görə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə başqa hal nəzərdə tutulma-mışsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər müd-

tapmışdır. “Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında” Konvensiymanın 2-ci maddəsində iştirakçı dövlətlər hərbi cinayət töredmiş şəxslərin beynəlxalq hüquq məvafiq olaraq təhvil verilməsi üçün şərait yaradılmasına yönəldilmiş qanunvericilik və digər xarakterli bütün lazımı daxili tədbirlərini görməyi öhdələrinə götürürərlər. BMT Baş Məclisinin qəbul etdiyi “Hərbi cinayətlərdə, bəşəriyyətə qarşı cinayətlərdə müqəssir olan şəxslərin aşkar çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair beynəlxalq əməkdaşlığın prinsipləri”ndə də hərbi cinayətkarların verilməsi barədə müddəalan öz eksini tapmışdır. CM-nin 13.1-ci maddəsinə əsasən xarici dövlətin ərazisində cinayət töretmiş Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətə verilə bilmez. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması məsəlesi Məcəllənin 12-ci maddəsinə müvafiq qaydada hall edilir. Göstərilən müddəə Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsində nəzərdə tutulan prinsipə əsaslanır. Həmin prinsipə əsasən Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilebilmez. CM-nin 13.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət töretmiş və Azərbaycan Respublikasında olan əcnəbələr və ya vətəndaşlığı olmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud təyin edilmiş cezanın icrası üçün “Cinayət töretmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və Azərbaycan Respublikasının tərefdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətə verilebilərlər. Cinayətkarların verilməsi haqqında beynəlxalq müqavilələr çox tərəflə (məsələn, Avropa Şurasının “Cinayətkarların verilməsi haqqında” 1957-ci il Avropa Konvensiyası, Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin qəbul etdiyi “Hüquqi yardım və mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında” 1994-cü il Konvensiyası və s.) və ya ikiterəfli (məsələn, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında “Hüquqi yardım və mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında” 22 dekabr 1992-ci ildə bağlanmış müqavilə) ola bilər.

dəsəsi nəzərdə tutulmuşdır. Beynəlxalq hüquq və cinayət hüququnda cinayətkarların verilməsi dedikdə, cinayət törətmış və ya onu töretməkdə şübhəli hesab edilən şəxsin cinayət məsuliyyətinə və ya ona münasibətdə ittiham hökmünün icra olunması üçün bir dövlət tərəfindən başqa dövlətə verilməsi başa düşülür. Cinayət Məcəlləsində cinayət törətmış şəxslərin geri verilməsi barədə xüsusi normanın nəzərdə tutulması təqdirəlayiq haldır. Müharibə cinayəti törətmış şəxslərin verilməsi ilə əlaqədar beynəlxalq səviyyədə bağlanmış müqavilələrdə nəzərdə tutulan məsələlər milli qanunvericilikdə də öz əksini

CM-nin 13.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kəndərda cinayət törətmış şəxslər xarici dövlətə verilmirsə və hemin əməl (hərəkət və ya hərəkətsizlik) Cinayət Məcəlləsinə əsasən cinayət sayılırsa, onla Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb olunurlar. CM-nin 13.4-cü maddəsinə əsasən isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə cinayət törətmış şəxslərin geri verilməsinə dair digər müdədələr müəyyən olunduqda, beynəlxalq müqavilələr tətbiq edilir. Cenevə Konvensiyaları və I Əlavə Protokol hərbi cinayətlərə müddə-

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti cərçivəsində hazırlanıb

tin tətbiq edilməməsi ilə bağlı heç bir norma nəzərdə tutmamışdır. Lakin beynəlxalq hüquq beynəlxalq cinayətlərə müddətin keçməsi ilə əlaqədar cinayet məsuliyyətindən azadetmə müddəalarının tətbiq edilməməsini tələb edir. Bu məsələ BMT Baş Məclisinin 26 noyabr 1968-ci il tarixli 2931 (XXIII) sayılı qətnaməsi ilə qəbul edilmiş "Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında" Konvensiyanın 1-ci maddəsində də öz əksini tapmışdır. CM-nin müddətin keçməsi ilə bağlı cinayet məsuliyyətindən azadetməni nəzərdə tutan 75.1-ci maddəsinə əsasən cinayət tərəfdiyi gündən həmin maddə ilə müəyyən edilən müddətlər keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət məsuliyyətinə cəlb etmə müddəti dedikdə, cinayət qanununda nəzərdə tutulan və cinayət tərəfdildikdən sonra keçməsi ilə cinayət töretdmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilmək dən azad edən müddət başa düşülür. Müddət institutunun tətbiqinin maddi-hüquqi əsasını uzun vaxt keçməsi nəticəsində töredilmiş cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalması və cinayətin töredilməsindən sonra özünün hüquqayıgün hərəkəti ilə islah olunduğunu sübut edən şəxsin ictimai təhlükəliliyinin aradan qalxması təşkil edir. Cinayət Məcəlləsinin ümumi hissəsində beynəlxalq humanitar hüquqla bağlı nəzərdə tutulan müddəalar beynəlxalq humanitar hüquqla bağlı heç kəs qüvvədə olan ölkədaxili qanunvericiliyə, yaxud beynəlxalq hüquqa əsasən töredildiyi vaxt cinayet olmayan hansıa hərəkətə görə cinayət tərətməkdə müqəssir sayılı bilməz. Eləcə də, cinayət tərəfdildiyi vaxt tətbiq edilməli olan cəzadan ağır cəza təyin edilə bilməz. Əgər cinayət tərəfdildikdən sonra qanunla daha yüngül cəza müəyyən edilirsə, bu qanunun təsiri həmin cinayətkarlara da şamil olunur. Maddənin 2-ci hissəsində göstərilir ki, bu maddədə heç nə hər bir şəxsin tərədilərkən beynəlxalq aləm tərəfindən qəbul olunmuş hüquq prinsiplerine əsasən cinayət olan hər hansı bir əməline, yaxud xətasına görə məhkəməye verilməsinə və cəzalandırılmasına mane olmur. Avropa Şurası tərəfindən 1950-ci ildə qəbul edilmiş "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 7-ci maddəsinin 2-ci bəndində də eyni məzmunlu müddəə nəzərdə tutulmuşdur. CM-nin 3-cü maddəsinə əsasən isə "yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş və cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) töredilməsi cinayət məsuliyyəti yaradır. Məcəllənin 5.1-ci maddəsinə əsasən "əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir".

tular müddəələrlə beynəlxalq hukum-nitar hüququn ciddi pozuntularının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. 16 dekabr 1966-ci ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq

*VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru*

Qazılık zirvəsini Allah hər kəsə bəxş etmir. Çünkü bu zirvə, elə bir yüksəlişdir ki, onun yaşıdalması və təbliği heç nə ilə əvəzlənə bilməz. Bu, ən böyük addır və onu Uca Rabbimiz layiq olanlar verir. Bu gün ölkəmizdə kifayət qədər qazilərimiz var ki, onlar vətən, torpaq uğrunda döyüşlərdə əllərini, ayaqlarını itirməlinə rəğmən, hətta indinin özündə belə, düşmənlə üz-üzə gəlmək arzusu ilə alış-b-yanırlar.

Dövlət onların müalicəsindən tutmuş, digər tələbatlarına - sosial həyatının daha da yaxşılaşdırılmasına, mənzillərlə, avtobobilərlə, iş yerləri ilə təmin edilməsinə daim xüsusi diqqət ayırib. Əlbəttə ki, hər bir qazi bu diqqətdə bəhrelənməklə yanaşı, eyni zamanda, daim Ali Baş Komandanın ətrafında əmər məntəzir olduğunu vurgulayıb. Yəni bu gün qazilərimiz Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün berpasi istiqamətində məktəblərdə, müxtəlif təhsil müəssisələrinde, iş yerlərində bir sıra təbliğatlar aparır, ölkəmizin haqq səsini ucaldırlar.

Deputatlıq vəzifəsini qazılık adından üstün tutmaq məqsədini anlamaq olmur!

Təəssüflər olsun ki, elə qazilərimiz də var ki, onlar Allahın verdiyi bu adı siyasileşdirmeklə, ondan özləri üçün sui-istifadəyə çalışırlar. Bəs bu ne qədər doğru olan bir addımdır? Üstəlik, səhəbetin qazi Kamil Musəvidən getdiyini diqqətə çatdırmaqla, onun barəsində bezi digər faktları açıqlamaq yərini düşərdi...

Qeyd edək ki, bu gün özünü 2016-ci ilin Aprel müharibəsinin qazisi kimi tanıdan, ya da ətrafi tərəfindən tanıdlan K.Musəvi əslində həmin müharibədə iştirak etməyib. Bəlli olub ki, K.Musəvi 2015-ci ilin oktyabr ayında Naftalan, Taliş kəndi istiqamətində gedən

Qazılık zirvəsini siyasileşdirmək nə qədər doğrudur?

döyüşlərdə keşfiyyat qrup komandırı vəzifəsində döyüş tapşırığını yerinə yetirərken, minanın partlaması nəticəsində ayağını və gözünü itirib, qazılık şərbətini içib. Əlbəttə, hansı Azərbaycan əsgərinin, zabitinin hansı tarixdə yaralanması, qazi olması heç bir dəyişiklik gətirmir, sadəcə bu adın üzərində sonradan öz məqsədləri üçün suisitfadə edib, məsələn, deputat olmaq arzusuna yiyələnmək istəyənləri anlamaq olmur. Necə ki, K.Musəvi indi qazi adını siyasileşdirməklə məşğuldur,



dövlət adından, qazilər adından müxtəlif çıxışlar edib əsl sui-istifadəçilik məqsədini göstərməkdədir.

Onlar K.Musəvidən fərqli olaraq, öz məqsədlərini, qazılık adını zorla vətəndaşlara sırimaq istəmirlər

Misal üçün, K.Musəvi artıq beş ildir ki, gözündeki tampon sarığı ilə özü ətrafında cəmiyyətdə izafi tebliğat aparmaqla məşğuldur. Görəsən, bunun səbəbi nedədir? Hansı ki, gözlərini itirən bir çox qazilərimiz də var ki, onlar implant göz bəbəklərindən istifadə etməklə, belə sarğıldan qurtulurlar. Dövlət də onların qayğısına daim

qalır. Əslində, səbəbi bəllidir - onlar K.Musəvidən fərqli olaraq, öz məqsədlərini, qazılık adını zorla vətəndaşlara sırimaq istəmirlər, bunu doğru addım kimi, hətta deyərdik ki, minnət kimi təqdim etmirlər!

Onunla bir yerdə olan Qarabağ qazisi Elşən Yusifov nəyi bildirir?

Təəssüflər olsun ki, K.Musəvi indi də qazılıyını siyasileşdirib özünü xalqa "qazilərin qazisi" kimi sırimağa cəhdər görər. Ona görə də, bu gün onu tanıyanlar da bəzi etiraflarda bulunuqlar. Saytlardan birindən öyrəndik ki, demə K.Musəvi aktiv döyüş zamanı deyil, xüsusi eməliyyata kecid təşkil edərək, öz səhvi üzündən minaya düşüb və yaralanıb. Bunu onunla bir yerdə olan Qarabağ qazisi Elşən Yusifov bildirib.

Ya da götürək digər qazilərimizi, məgər onlar özlərini K.Musəvi kimi zorla ictimai rəya sıriyrlər? Ümumiyyətə, biz belə halların şahidlərinə əvvəlmişikmi? Hətta zaman-zaman redaksiyamızda dəvet etdiyimiz qazilər özlərini təkəbbürdən kənar apararaq, ictimaiyyətlə siyasi və səməsələrdə danişmamaq qərarını verirlər. Yalnız torpaqlarımız uğrunda hər an şəhid olmağa hazır olduqlarını K.Musəvidən fərqli olaraq, səmimi, gerçəkdən bildirirlər.

Əslində, onu da qeyd edək ki, bax belə bir halda, qazılık adını siyasileşdirmək, ondan sui-istifadə etmək hələndə açılan bu mövzu elə Qarabağda yaralanan digər qazilərimizi də narahat edir. Çünkü belə bir addım yolverilməzdir. Qazi-qazının haqqına girməməli və onların qəhrəmanlıqlarını kiçitməməlidir!

Rövşən RƏSULOV

Parlement seçkilərinə sayılı günlərin qalması təbliğat prosesinin son günlərində naməzdələrin daha çox aktivliyi ilə də müşahidə olunmadadır. Təbii ki, hər bir namızəd qalib olmaq arzusundadır və bu da reallıqdır ki, əgər seçkiöncəsi prosesə, şəffaflığa inam olmasaydı, bu qədər çox vətəndaş parlamentə düşmək üçün özünü sinamaq qərərini gəlməzdi. Lakin...

Lakin elə namızədlər də var ki, onların seçki ərefəsində müxtəlif gülünc iddialar səsləndirib, zəifliklərini ört-basdır etmək cəhdəri elə ictimai rəy tərəfindən nə anlaşılmır. Daha doğrusu, destruktivlikləri, daim özlərini xalqdan təcrid edib, xarici dairələri üstün tutmaları ilə yadda qalan müxalifətönlü şəxslər hətta təbiet hadisələrini belə nədənsə hakimiyətin üzərinə yixməjə cəhdərən göstərirler. Əlbəttə, belə cəhdərən onların onsuza da olmayan, ya da az olan reputasiyalarına daha çox menfi təsirlər göstərir, seçiciləri qarşısındaki nüfuzlarını daha aşağı salır.

Bəxtiyar Hacıyev kim?



siyasi oyunbazlığı meyilli olan namızədlər dərhal başlarını tutub, haray qaldırdılar ki...

Bu dəfə səhəbet müxalifətönlü cinahi təmsil edən Bəxtiyar Hacıyevdən gedir. Məsələ ondadır ki, bir neçə gün önce Bakıda əsən güclü külək lövhələrə yapılandırılmış bəzi plakatları qoparıb. Məhz həmin anda B.Hacıyev kimi siyasi

oyunbazlığı meyilli olan namızədlər dərhal başlarını tutub, haray qaldırlılar ki, onların plakatları güya ki, məqsədli şəkildə qoparılib. Ancaq etiraf etmirlər, ya da tərefdarlarını ittiham etmirlər ki, onlar plakatlarına vurduqları yapışdırıcıları qənaətciliyələ işlədiblər. Nəticədə güclü külək neinki onların, eləcə də, müxalif partiyalarından olanların, biterəflərin, ya da həkimiyətdən olan namızədlərin də şəkillərini qoparıb. Yəni bu, təbii bir hadisədir və burada B.Hacıyevin hakimiyəti günahlandırması cəhdə sadəcə gülünc təsir bağışlayır.

BŞBPI-dən rəsmi açıqlama: "Seçki



Süqut edən bir yoxluq...

RƏFIQƏ

Hərdən oturub fikirləşirəm ki, bu dağıdıcı müxalifətdən ne qədər əndrabadi adlar var, seçkiərefəsi bu əndrabadi adları yaradıqları ölü qurumlara qoyurlar.

Sonuncu "Milli Şura" adlı qondarma qurumun yaradılması üçün ölkədən kənardə yazılım ssenari kifayət qədər zəif olub. Hətta o zamanlar bir çox ekspertlər belə deyirdilər ki, "Milli Şura" süqut edən bir yoxluğa bənzəyir. Çünkü dağıdıcı müxalifətin əksər simalarının toplaşduğu "birlük" heç bir il belə doğru-dürüst fealiyyət göstərə bilmedi. İndiki halına baxdıqda isə "Milli Şura"nın yaşaması bareədə, ümumiyyətə heç bir fikir söylemek olmaz. Ölvdən diri xəberi vermək, sadəcə sadələhvlük olardı. Hərçənd ki, vaxtıla Rüstəm İbrahimbəyovun "Milli Şura" ssenarisinin uğurlu olacağını, məhz bu ssenarin icrasından sonra qaz vurub-qazan dolduracaqlarını gözləyənlər də var idi. Hətta AXCP sədri Əli Kerimli andaman edirdi ki, biz R.Ibrahimbəyovun bayrağı altında, Cəmil Həsənlinin ətrafına toplaşmaqla qısa bir zamanda xalqın böyük etimadını qazanacağıq. Amma nə R.Ibrahimbəyovun bayrağı qalxdı, nə də C.Həsənlinin ətrafına toplaşanlar sona qədər onunla birlə dam altında fəaliyyət göstərdi.

Təkcə son istefaları ve onların sayını hesablaşsaq, nəyin-ne olması gün kimi aydın görünər. Müsavatçılar demişkən, C.Həsənlinin qazi çoxdan alınır. Bir də bu bədbəxt nə yatdı ki, nə də yuxu görüsün. "Qaz"ı var idi ki, qazi da alınsın?. İndi də metbuatda sual edilir ki, "Milli Şura" nə üçün belə tezlikle süqut etdi? Səsləndirilən versiyaların hamısı adama inandırıcı gelir. Məsələn, qəzetlər yazarları ki, "Milli Şura" layihəsini jurnalistlərin sayesinde tanıtmağa nail olan R.Ibrahimbəyov sonradan fərqli yol tutmuşdur. Əksər müxalifçilərin ümidi ona bağlılığı zaman ssenarist döşərgə mənsublarının görüşüne gəlmək əvəzine, Gürcüstanda kino çəkilişi ilə məşğul olduğunu söyləmişdi. Bunu eşidən müxalif qüvvələr onu görmək üçün Gürcüstan'a getdilər. Həmin görüşdən sonra "Milli Şura"nın çarxi geriye işləməyə başladı. Əslində, o çarxın irəli işləyən günü olmuşdu ki, irəliyə də getsin? O elə geriye gedirdi də! Xüsusi də, illə boyu AXCP-Müsavat qarşısında "Milli Şura" layihəsinin tamamilə iflasa uğraması günü reallığı oldu. Görün ki, bu reallıq nə qədər tez reallaşdı ki, hətta C.Həsənli bu gün də cincirini çıxarmağa macəl tapmır. Bu cincirçixarılmamalar isə hələ çox olacaq. Ta o vaxta qədər ki, zəifliklərini öz dilləri ilə etiraf etməli olacaqlar, yəni süqut edəcəklər.

Müxalifətçi namızəd indi də Bakı küləyini ittiham edəcəkmi?

Və ya gülünc iddialar, istehza doğuran cəhdər...

lövhələrindən plakatların qoparılmasında şəxsi müdaxilə faktı aşkarlanmayıb, plakatın küləyin təsirindən qopması müəyyən olunub”

Bu arada, B.Hacıyevin iddiasına, yəni təbliğat-təşviqat lövhələrindən plakatlarının məqsədli olaraq qoparılması ilə bağlı dediklərinə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmetinin rəisi, polis mayoru Elşad Hacıyev münasibət bildirib. Onun sözlərinə görə, müraciətlə əlaqədar "Təhlükəsiz şəhər" kameralarının arxiv görüntülə-

nə baxış keçirilib. "Baxış zamanı seçki lövhələrindən plakatların qoparılmasında şəxsi müdaxilə faktı aşkarlanmayıb, plakatın küləyin təsirindən qopması müəyyən olunub. Təbliğat və təşviqat prosesində polis üzərinə düşən vəzifələrin icrasını yüksək peşəkarlıqla davam etdirir, daxil olunan bütün müraciətlər diqqətlə yanaşı", deyə polis mayoru bildirib.

Maraqlıdır, görəsən, B.Hacıyev təqdim edilən faktə görə ən azından utanıbmı, ya da özünü pis vəziyyətə qoymasının fərqinə varıbmı? Yəqin ki, rəsmi məlumatdan sonra o indi də Bakı küləyini ittiham edəcək. Amma bununla özü də rüsvay edəcək, necə ki, etməyə başlayıb.

Rövşən RƏSULOV

İNSAN HÜQÜQLARININ POZULMASI HALLARI:

İnsan alveri

İnsan alveri insan hüquqlarının ciddi pozuntusu ve cinayetin ağır formalarından biridir. O, bir-birile qarşılıqlı əlaqəli olan iqtisadi, sosial, mədəni, siyasi və şəxsi amillərin doğurduğu mürəkkəb bir hadisədir. Bunlar, ilk növbədə, yoxsulluğa qarşı zəiflik, demokratik mədəniyyətlərin olmaması, gender bərabərsizliyi və qadınlara qarşı zorakılıq, münaqişə və münaqişədən sonrakı vəziyyətlər, sosial integrasiyanın olmaması, imkanların, məşğulluğun, təhsilə çıxış imkanının olmaması, uşaqların eməyi və ayrı-seçkilikdən irəli gəlir.

Bu əməle güc tətbiqetmə, məcburetmə, oğurluq, dələduzluq, aldatma, səlahiyyətdən və ya müdafiəsiz vəziyyətdən sui-istifadə etmə yolu ilə, şəxslərin istismar məqsədilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması addır. İnsan alverinə maruz qalanlar fahisəlik, məcburi əmək, orqanların çıxarılması üçün istismar edilir, yaxud insan alverinin meydana çıxan digər formalarına, o cümlədən, müteşəkkil şəkildə diləncilik, müavinişlərlə dələduzluq, ev köləliyi və məcburi nikah kimi hallara cəlb olunurlar.

İnsan alveri dünyada bütün ölkələrdə baş verə bilən cinayətdir. O, həm milli, həm də transmilli xarakter daşıyır. 2010-cu və 2012-ci illər arasında dünyanın 124 ölkəsində vətəndəşliyə məxsus 152 müxtəlif qurbanlar müəyyənləşdirilmişdir. İnsan alveri, eyni zamanda, fərdi səviyyədə təsirə malikdir və qurbanların sağlamlığına və rifahına təsir göstərə bilər. O, korrupsiyaya səbəb olur, qanunun alılığını zəiflədir və milli təhlükəsizliyi tehlükə altına alır.

Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, dünyada insan alverindən gelən gelir taxminən 32 milyard ABŞ dolları teşkil edir. İnsan alverinin nisbətən aşağı riskləri və böyük gelirləri, cina-yətkarları digər, daha riskli cina-yətkar əməllərə deyil, məhz insan alverinə meylləndirir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə idarəsi bildirir ki, 2010-cu ildə Avro-pada 140.000-dən çox qurban insan alveri hallarının tələsində olmuşdur. Hər il 70.000-ə qədər istismara məruz qalan əlavə qurbanlarla qurbanların ümumi sayında azalma müşahidə olunmur. 2012-ci ildə Beynəlxəlq Əmək Təşkilatının hesablamasına görə "dünyada 20.9 milyon insan məcburi əməyin qurbanı olmuş, məcburetmə və ya aldanılma hallarına məruz qaldıqları və ya tərk edə bilmədikləri iş tələsinə düşmüşdür. Bunlardan 18.7 milyon insan (90 faiz) özel iqtisadiyyatda istismara məruz qalmışdır. Ümumilikdə, 4.5 milyon insan (22 faiz)

məcburi cinsi istismarın qurbanı olmuş və 14.2 milyon insan isə (68 faiz) kənd təsərrüfatı, tikinti, məişət işləri (ev qulluğu) və ya istehsal kimi iqtisadi sahələrdə əməyin istismarının qurbanı olmuşdur". Birleşmiş Millətlər Təşkilatının Uşaq Fondunun hesablaşmasına görə, hər il 1.2 milyon uşaq uşaq alverinin qurbanı olur. Aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbanidan biri uşaqdır. İnsan alverinin qurbanı olan hər üç uşaqdan ikisi qızlardır. BƏT-in hesablaşmasına görə, məcburi əməye məruz qalanların 40-50 faizi 18 yaşındanək olanlardır. İnsan alverinə məruz qalanların insan hüquqları, insan alverinin qarşısını almaq və onunla mübarizə aparmaq və qurbanları müdafiə etmek, onlara yardım göstərmək və onların hüquqlarını bərpə etmek üçün göstərilən bütün səyələrin önündə durmalıdır. Qurbanı insan alverinə qarşı həyata keçirilən tədbirlərin önünü çəkmə, hər bir mərhələdə, insan alverine məruz qalan və ya insan alveri hallarına qarşı müdafiəsiz olan şəxslərə qanunun, siyasetin, təcrübənin və ya tədbirin göstərə biləcəyi təsirin, nəzərə alınması deməkdir. İnsan alverinə məruz qalan insanların ayrı-seçkiliyə yol verilən şəkildə davranılmamalıdır. Bütün tədbirlər, xüsusilə, gender, etnik mənsubiyət, sosial status, iran-miqrasiya statusu insan əlveri qurbanının əvvəller insan alverinə məruz qalıb-qalmaması, yaxud fahisəlik və ya digər qanunsuz fəaliyyətə cəlb edilib-edilməməsi baxımından ayrı-seçkiliyə yol verilən tətbiq olunmalıdır.

İnsan alveri ilə mübarizəyə dair Beynəlxalq Hüquqi Çərçivənin vacibliyi və Beynəlxalq Hüquqda insan alverinə necə anlayış verildiyi izah olunur. Burada Beynəlxalq Hüquqi sənədlərin təsiri, o cümlədən, Azərbaycan Respublikasının da qoşuluğu Birləşmiş Millətlər Təşkilatının Transmilli Mütəşəkkil Cinayətkarlıq Əleyhinə Konvensiyasının və ona əlavə Protokolların, Avropa Şurasının insan Alverinə Qarşı Mübarizə haqqında Konvensiyasının (AŞ) Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının təsiri nəzərdən keçirilir.

Beynəlxalq və regional qanunvericilik Azərbaycan Respublikası hüdudlarında hüquqi baxımdan riayət edilməli olan Beynəlxalq standartları müəyyənləşdirir. Bu standartlar milli qanunvericiliyin və siyasetin işlənil-hazırlanmasında istifadə edilməlidir. İnsan alveri transmilli cinayət ola bilər və buna görə də Beynəlxalq səviyyədə tədbirlərin görülməsi tələb olunur və eyni əhəmiyyət kəsb etməklə, milli səviyyədə Beynəlxalq qanunvericiliyin uyğunluğunu və təsirini başa düşmək zəruridir. Beynəlxalq qanunvericilik, hemçinin, Beynəlxalq əməkdaşlığın özüldür. Avropana Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına və Müstə-

gil Dövlətlər Birliyinə (MDB) üzvlükdən də beynəlxalq öhdəliklər və beynəlxalq vəzifələr yaranır. Üzv-dövlətlər də bu öhdəliklərə riayət etməlidirlər.

İnsan alveri üzrə beynəlxalq qanunvericilik, Birleşmiş Millətlər Təşkilatının Transmilli Mütəşəkkil Cinayətkarlıq Əleyhinə Konvensiyası və ona əlavə protokollardan irəli gelir. Konvensiyanın iştirakçısı olan dövlətlər BMT-nin İnsan Alverinə dair Protokolun də iştirakçılarından. Bunlar bir yerde təsir olunmalıdır və bəziləri cinayətkarlıqla mübarizəyə və digərləri isə insan hüquqlarına dair olmaqla bir sıra beynəlxalq hüquqi sənədlərə əsaslanır. BMT-nin İnsan Alverinə dair Protokolu cinayət məsələləri ilə bağlı protokoldur və insan alveri ilə mübarizədə beynəlxalq əməkdaşlığı genişləndirmək üçün nəzərdə tutulmuş sənəddir.

Beynəlxalq qanunvericiliyin başlıca vəzifələrindən biri insan hüquqlarının müdafiəsidir. Öten on il erzində, Beynəlxalq birləşdikdən tədricən beş bir ümumi fikir dəstəklənmişdir ki, insan alverinə özü insan hüquqlarının ciddi pozuntusudur. Birleşmiş Millətlər Təşkilatının Baş Assambleyası, İnsan Hüquqları Şurası və bir çox Beynəlxalq insan hüquqları mexanizmi dəfələrlə insan alverinin əsas insan hüquqlarını pozduğunu və onlara qədə etdiyini bəyan etmişlər. İnsan alveri ilə bağlı qanunvericilik tətbiq edilərkən insan hüquqları və məcburi əməye dair qəbul edilmiş Beynəlxalq konvensiyalar nəzərə alınmalıdır.

BƏT Beynəlxalq əmək standartlarını işləyib hazırlamaq və onların ratifikasiyasını və icrasını təşviq etmek mandatına malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Konvensiyalarının layihələrini hazırlayanlar tərəfindən BƏT-in Məcburi Əmək haqqında Konvensiyasına istinad edildiyini nəzərə alaraq, BƏT-in sənədini rəhbər sənəd kimi istifadə etmişdir. Eynile Mülki və Siyasi Hüquqlar haqqında Paktın icrasına nəzarət edən müqavilə orqanı kimi Birleşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi icbari və məcburi əmək ifadələrinin mənalarının aydınlaşdırılmasında BƏT-in müəyyən etdiyi anlayışların uyğun olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası bir sər BƏT Konvensiyalarını imzalamışdır və onlara qoşulmuşdur.

Avropa Şurasının başlıca hüquqi sənədi AİHM tərəfindən nəzarət olunan İnsan Hüquqları haqqında Avropa Konvensiyasıdır. Avropa Şurasına üzv-dövlətlər İHAK və onun AİHM tərəfindən təfsirləri üzrə öhdəlik daşıyırlar.

AŞ Konvensiyasında insan alverinin qurbanlarının müdafiəsi və insan alverilərinin təqibinə yardım etmək kimi məqsəd üçün üzv-dövlətlərin cinayət qanunvericiliyinin uyğunlaşdırılmasına dair müddəələr vardır. Hakimiyət or-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

qanları, qurban tərəfindən şikayətin verilmə zərurəti olmadan, Konvensiyada müəyyənənşdirilən əməlli təqib edə bilərlər. Həmçinin, dövlətin vətəndaşı cinayəti xarici ölkədə tərətdiyi təqđirdə, bu davranış əməlin baş verdiyi ölkənin qanunvericiliyinə əsasən ciyət hesab edildikdə, yaxud ölkənin ərazi yurisdiksiyasdən kənardə əməl tərədildikdə də təqibetmə öhdəliyi mövcuddur.

Beynəlxalq məhkəmələrin qərarları onların yurisdiksiyasi altında olan dövlətlər üçün məcburi qüvvəyə malik ola bilər. Dövlət Beynəlxalq əməkdaşlığı güvənə bilər, bunun olmaması cinayət təqibinə və ya qurbanın müdafiəsi nəməni təsir göstərə bilər. Belə hallarda o, Beynəlxalq əməkdaşlığın səviyyəsini saxlamaq üçün bərpə məqsədilə Beynəlxalq məhkəmələrə müraciət edə bilər.

Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə organıdır. O, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə 1945-ci ilin iyun ayında təsis olunmuş və 1946-ci ilin aprel ayında işə başlamışdır. Məhkəmənin rolü dövlətlər tərəfindən ona təqdim olunmuş hüquqi mübahisələri Beynəlxalq Hüquqa uyğun həll etməkdən və Birləşmiş Millətlər Təşkilatının organları və ixtisaslaşdırılmış agentlikləri tərəfindən ona ünvanlanan hüquqi məsələlərə dair məşvərətçi rəy verməkdən ibarətdir.

Hər hansı bir dövlət Cinayət işlərində Qarşılıqlı Yardım Haqqında Konvensiyası pozaraq "Beynəlxalq" istintaq tapşırığını ic-

ra etməkdən imtina etdiyi halda qarşılıqlı hüquqi yardımın icrasını təmin etmek üçün BƏM-dən onun fəaliyyətindən istifadə olunmuşdur.

AİHM 1959-cu ildə İnsan Hüquqları Haqqında Avropa Konvensiyası ilə təsis edilmişdir. O, İHAK-da təsbit edilmiş mülki və siyasi hüquqların pozulmasını iddia edən fərd və ya dövlətin müraciətlərinə baxaraq qərar yerir. İHAK AŞ çərçivəsində qəbul olunur. Azərbaycan Respublikası üzv-dövlət kimi Konvensiyanın iştirakçıdır. Milli məhkəmələr İHAK-in bütün maddələri ilə bağlı meydana çıxan hər hansı bir məsələni müəyyənləşdirərkən AİHM-in qərarını və ya bəyanatını yaxud məşvərətçi rəyini nəzərə almışdır. Pozuntuların aşkar olunmasına dair qərarlar müvafiq dövlətlər üçün məcburi xarakter daşıyır və onlar bu qərarları məcburi şəkildə icra etməlidirlər. AŞ-nın Nazirlər Komitəsi, xüsusilə də, məhkəmənin ona müraciət edənlərə onların məruz qaldıqları zərərə görə Kompen-sasiyanın ödənilməsində təyin etdiyi məbləğlərin ödənişini təmin etmek üçün qərarların icrasına nəzarət edir.

2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul edilən 43-cü ölkə olmuşdur. 2002-ci ilin aprel ayından bəri Azərbaycan İnsan Hüquqları və Əsas Azadlıqların Qorunması həqqında Konvensiya, onun on eləvə Protokoluna qoşulmuşdur.

**VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

7 fevral

Seydayev “Neftçi”yə gəlir?



Jurnalının
el çantasını
oğurlayan
“Doqquzbarmaq
Adıl” tutulub

Yanvarın 28-də saat 18:45 radələrində Nəsimi rayonu “Büləşen” prospekti 18 ünvanında yerləşən “Bravo” marketində Bakı şəhər sakini T.Rüstəmova məxsus, içərisində üç mobil telefon və bank kartları olan el çantasını oğurlamaqda şübhəli bilinən şəxs - Bərdə təməv Bakı Şəhər Baş Polis İdarəesinin Ciddikləri intensiv əməliyyat-axtarış tədbirlərində müyyənənəşdirilərək saxlanıldı.

Bakı Şəhər Baş Polis İdarəesinin mətbəşibəlli şəxslərindən AZƏRTAC-a bildirilər ki, telefonlar maddi səbut kimi aşkarlanaraq rəfindən zərərəkmişə qaytarılması təmin olunacaq. “Doqquzbarmaq Adıl” kimi tanınan şəxsin digər oğurluq əməllərində də lərindən başqa zərərəkmiş varsa, bu barədə Bakı Şəhər Baş Polis İdarəesine məlumat vermələri xahiş olunur. Faktla rəflər. Qeyd edək ki, oğurluq jurnalı, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydinoğludur.



Bakıda “Mercedes” avtomobilini qaçıran iki qardaş saxlanılıb

Binəqədi Rayon Polis İdarəesinin 40-ci polis bölməsinə müraciət edən Bilecəri qəsəbə sakini M.Babayeva yanvarın 29-da Bakı Beynəlxalq Avtovəzəl Kompleksinin dayanacağından oğluna məxsus “Mercedes” marklı avtomobilin qaçırmaları, fevralın 2-de ise həmin yere qaytarılması barədə məlumat verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, neqliyyat vasitəsini qaçırmada şübhəli bilinən Ağdam rayon sakınları olan iki qardaş - T.Cəfərov və E.Cəfərov əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar. Araşdırılmalarla T.Cəfərovun Cinyət Məccəlesinin 178-ci (dələduzu) maddəsi ilə axtarsıda olması da müyyənənəşdirilib. Faktla bağlı araşdırımlar davam etdirilir.



Gəncədə “Toyota” avtomobilinin vurdugu piyada hadisə yerində ölüb

Gəncədə ölümle nəticələnən yol-naqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, yolu keçən şəhər sakini Elminaz Memmədova M.Qəhrəmanovun idarə etdiyi “Toyota” marklı avtomobile vurulub. E.Məmmədova zərbənin təsirində eyni istiqamətdə hərəkətdə olan, Gəncə şəhər sakini N.Qocayevin idarə etdiyi “Volkswagen” marklı avtomobilin üzərinə düşüb. Neticədə piyada aldığı xəsarətlərən hadisə yerində ölüb. Hadisə ilə bağlı Kəpəz Rayon Polis İdarəesi tərəfindən araşdırma aparılır.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Ses”in komputer mərkəzində yığılır, sahifələrin.
“Azərbaycan” nəşriyyatında çap olunur.
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Son sahifə

Hollivudun 103
yaşlı məşhur
aktyoru vəfat etdi



Hollivud və kino tarixinin ən məşhur simalarından biri Kirk Duqlas 103 yaşında vəfat edib. Aktyorun ölüm xəbərini oğlu Maykl Duqlas sosial media hesabında açıqlayıb. Atasının ölüm xəbərini instaqram hesabından bəyan edən Maykl “Qardaşlarım və mən böyük kədərlə atamızın 103 yaşında aramızdan ayrıldığını bildiririk”, - qeyd edib.

Aktyorun digər oğlu Mişel Duqlas isə “People” jurnalına verdiyi açıqlamada “O, dünya üçün bir əfsanə idi. Kirk kinonun qızıl çağını yaşamış bir aktyor idi. Onun böyük ekrana qarşıındaki irsi gələcək nəsillərə çatacaq. O, bu planete sülh getirməyə çalışın bir yardımsevər idi. Ata, sən sevirdən və övladın olmaqdan qurur duyuram” sözlerini deyib. Qeyd edək ki, Kirk Duqlas 1916-cı ildə Nyu-Yorkda anadan olub. Rol aldığı ilk film 1946-cı ildə çəkildiyi Marta iiversin “Qeyri-adi sevgi” ekran işi olub.

Üç dəfə “Oskar” mükafatına namizəd olan aktyor, 1995-ci ildə “Şərəfli Həyat Mükafatı” ilə təltif edilib.

“Liverpul”

17 yaşlı futbolçu ilə müqavilə imzalayıb

“Liverpul” futbolçusu Tomas Hill ilə peşəkar müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. 6 yaşından “Liverpul”un akademiyasında olan Hill, bu mövsüm Mersisayd temsilçisinin əsas komandasında début edib.



Magistratura səviyyəsində təhsil alan tələbənin köçürülməsi hansı qaydada aparılır

Fevralın 1-dən start verilən tələbələrin köçürülməsi üzrə qeydiyyat prosesi davam edir. Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilər ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsiləllərin köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.

Magistratura səviyyəsinin 1-ci tədris ili mündəttində tələbələrin öz ixtisas üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsiləllərin formasını dəyişməsi o şərtlə aparıla bilər ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.

Elan

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil fakültəsinin VII tədris ilinin tələbəsi Qurbanlı Əmine Əkbər qızının adına verilmiş 2013/ə-104 №-li tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Qəzet
bazar və bazar
ertesindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600